

TEST: 0815#01#Y15#01#500

Test	0815#01#Y15#01#500
Fənn	0815 - Maliyyə biznesi
Təsviri	[Təsviri]
Müəllif	Rüstəmov S.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: N.Y.Kruqlova görə «biznes» anlayışına kommersiya fəaliyyəti kimi daxil deyil:
(Çəki: 1)

- ☐ əmtəə bazarlarında fəaliyyət
- ☒ bazarın segmentləşdirilməsi
- ☐ xarici ticarət fəaliyyəti
- ☐ azad iqtisadi zonalarda fəaliyyət;
- ☐ mənfəət gətirən vasitəçilik fəaliyyəti

Sual: Bir ölkədə maliyyə bazarlarının mövcud olmasının (Çəki: 1)

- ☒ bir qrup şəxslərin qənaət şəklində pul yığımına digər bir qrup şəxslərin isə bu fondlara tələbə meyilli olması

- ☐ qanunvericilik bazası
 - ☐ bu sahədə iştirak etmək istəyən təşəbbüslü biznesmenlərin olması
 - ☐ Nəticənin həvəsləndirici olması
 - ☐ inflyasiyanın aşağı faiz dərəcəsinin olması
-

Sual: Qiymətli kağız (Çəki: 1)

- ☐ dəyişdirilə bilməz
 - ☒ üçüncü şəxslərə satıla bilər
 - ☐ eyni zamanda bir neçə nəfərə satıla bilər
 - ☐ Üzərində göstərilən şərtlər pozula bilər
 - ☐ kotirovkaya daxil edilə bilməz
-

Sual: Əl dəyişdirən fondların dövriyyə müddətlərinə görə təsnifatda maliyyə bazarlarına daxildir: (Çəki: 1)

- ☒ pul bazarları
 - ☐ təşkilatlandırılmış maliyyə bazarları
 - ☐ sərbəst maliyyə bazarları
 - ☐ tədavül bazarları
 - ☐ fond birjalrı
-

Sual: Pul bazarlarının təşkilatı baxımdan mühüm quruluşu hesab edilir (Çəki: 1)

- ☐ qiymətli kağızlar birjası
 - ☒ ticarət bankları
 - ☐ fond birjası
 - ☐ mərkəzi bank
 - ☐ qiymətli kağızlar üzrə dövlət komissiyası
-

Sual: Kapital bazarlarında dövriyyədə olan əsas qiymətli kağızlara aiddir (Çəki: 1)

- ☐ səhm
 - ☐ opsiya
 - ☒ aksiya
 - ☐ fyuçers
 - ☐ forvard
-

Sual: "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının qanunu neçənci ildə qüvvəyə minmişdir: (Çəki: 1)

- ☐ 1994
 - ☐ 1997
 - ☒ 1998
 - ☐ 1992
 - ☐ 1999
-

Sual: Azərbaycan Respublikasının maliyyə sisteminin tərkibinə daxil deyil (Çəki: 1)

- ☐ Dövlət büdcəsi
- ☐ büdcədən kənar fondlar

- ☐ dövlət krediti və sığorta fondları
 - ☒ qeyri-kommersiya təşkilatlarının maliyyəsi
 - ☐ müxtəlif mülkiyyət formalarında olan müəssisələrin maliyyəsi
-

Sual: Dövlət maliyyə orqanları sisteminə daxil deyil: (Çəki: 1)

- ☐ maliyyə nazirliyi
 - ☐ respublika xəzinədarlığı
 - ☐ AR-nin subyektlərinin maliyyə orqanları
 - ☐ vergilər nazirliyi]
 - ☒ mərkəzi bank
-

Sual: Pul münasibətləri formalaşmır: (Çəki: 1)

- ☐ müəyyən əmtəə-material dəyərləri əldə edən ,məhsullarını və ya xidmətlərini reallaşdıran müəssisələr arasında
 - ☐ büdcə tədiyyələrinin ödənilməsi və məsrəflərin maliyyələşdirilməsi zamanı dövlətlə müəssisələr arasında
 - ☒ qeyri kommersiya strukturları arasında
 - ☐ Büdcə sisteminin müxtəlif səviyyələri arasında
 - ☐ vergilərin və digər tədiyyələrin ödənilməsi zamanı dövlətlə vətəndaşlar arasında
-

Sual: Aşağıdakı tərif hansı alimə aiddir: «Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və satışı, digər əmtəələrin dəyişdirilməsində xidmətlərin göstərilməsi, maraqlı şəxslərin, yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəssisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir». (Çəki: 1)

- ☒ Alan Xoskinqə
 - ☐ N.Y.Kruqlova
 - ☐ R.Kontilyona
 - ☐ Karl Marksa
 - ☐ Adam Smitə
-

Sual: Maliyyə,uçot, kadr və maddi-texniki təminat, istehsal, marketinq, elmi-tədqiqat və layihə aiddir: (Çəki: 1)

- ☐ biznesin növlərinə
 - ☐ biznesin formalarına
 - ☒ biznes prosesinə
 - ☐ restrukturizasiyaya
 - ☐ hamısına
-

Sual: Hansı alim «biznes» anlayışını kommersiya fəaliyyəti, yeni mənfəətin alınmasına bilavasitə yönəldilən fəaliyyət ilə eyniləşdirir? (Çəki: 1)

- ☐ Alan Xoskinq
 - ☒ N.Y.Kruqlova
 - ☐ R.Kontilyon
 - ☐ Karl Marks
 - ☐ Adam Smit
-

Sual: Maliyyə biznesinin davamlı və effektiv inkişafı birbaşa aslıdır? (Çəki: 1)

- ☐ biznesmenlərdən
 - ☐ İstehsalçılardan
 - ☒ kapital bazarından
 - ☐ əmək bazarından
 - ☐ birjalardan
-

Sual: Maliyyə bazarlarına aid deyildir: 1) fonda ehtiyacı olan şəxs tərəfindən emissiya edilən qiymətli kağızların satışının və daha sonrakı mərhələlərdə şəxslərin həmin qiymətlilərin başqa şəxslərə təkrar satışının həyata keçirildiyi bazar yeri hesab edilməlidir. 2) maliyyə bazarları, qiymətli kağızlara olan təklif və tələbin üz-üzə gəldiyi bazarlar kimi də tərif edilə bilər. 3) Bazarda fondların və ya qiymətli kağızların əl dəyişdirməsi iki tərəf arasında birbaşa qurulan təmas nəticəsində yaxud vasitəçinin köməkliyi ilə həyata keçirilir. 4) «Əmək Bazarları» və «Kapital Bazarları» olaraq iki yerə bölünürlər. (Çəki: 1)

- ☐ 1,4
 - ☒ 4
 - ☐ 3,1,2
 - ☐ hamısı
 - ☐ 3
-

Sual: Maliyyə bazarlarına aiddir: 1) fonda ehtiyacı olan şəxs tərəfindən emissiya edilən qiymətli kağızların satışının və daha sonrakı mərhələlərdə şəxslərin həmin qiymətlilərin başqa şəxslərə təkrar satışının həyata keçirildiyi bazar yeri hesab edilməlidir. 2) maliyyə bazarları, qiymətli kağızlara olan təklif və tələbin üz-üzə gəldiyi bazarlar kimi də tərif edilə bilər. 3) Bazarda fondların və ya qiymətli kağızların əl dəyişdirməsi iki tərəf arasında birbaşa qurulan təmas nəticəsində yaxud vasitəçinin köməkliyi ilə həyata keçirilir. 4) «Əmək Bazarları» və «Kapital Bazarları» olaraq iki yerə bölünürlər. (Çəki: 1)

- ☐ 1,4
 - ☐ 4
 - ☒ 3,1,2
 - ☐ hamısı
 - ☐ 3
-

Bölmə: 01#02

Ad	01#02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Biznesin proses kimi funksiyasına aid deyil (Çəki: 1)

- ☐ maliyyə-uçot
- ☐ istehsal

- ☐ marketing
 - ☐ maddi-texniki təchizat
 - ☒ reqlamentləşdirmə
-

Sual: Biznesə verilən təriflərdən biri düzgün deyil (Çəki: 1)

- ☐ Biznes – öz biliyi, bacarığı və kapitalından istifadənin köməyi ilə gəlirin alınmasına yönəldilən insan fəaliyyətidir;
 - ☐ Biznes – işin görülməsi sistemidir, insanlar üçün zəruri məhsul istehsalı və xidmətlərin göstərilməsidir
 - ☐ Biznes – istehlakçıların tələbatını ödəmək üçün yaradılan istehsal sistemidir;
 - ☐ Biznes - yüksək keyfiyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi vasitəsilə puldan pul əldə etmək bacarığıdır
 - ☒ Biznes-fərdi vəsaitin dövlət büdcəsinə yönəldilməsi nəticəsində büdcənin lazımı maliyyə ehtiyatları ilə təmin edilməsidir
-

Sual: Qənaət şəklində yığılan fondların , bu fondlara ehtiyac duyan şəxslərə transfer edilməsi səbəb olmuşdur: (Çəki: 1)

- ☐ kommersiya biznesinin yaranmasına
 - ☐ Dövlət təsirinin güclənməsinə
 - ☒ qiymətli kağızların yaranmasına
 - ☐ kiçik biznesin inkişafına
 - ☐ Təbəqələşmənin inkişafına
-

Sual: Fond təklifi və tələbinin mövcud olduğu iqtisadiyyatda mövcud deyil: (Çəki: 1)

- ☐ maliyyə bazarı
 - ☐ maliyyə bazarında istifadə olunan alətlər
 - ☐ bazar vasitəçiləri
 - ☒ qiymətli kəğız emissiyasını qadagan edən qanunvericilik
 - ☐ fond birjasi
-

Sual: Maliyyə bazarında vasitəçi qismində çıxış edə bilməz (Çəki: 1)

- ☐ kommersiya bankları
 - ☐ fond birjalari
 - ☒ maliyyə nazirliyi
 - ☐ investisiya fondları
 - ☐ investisiya bankları
-

Sual: Maliyyə bazarlarının vəzifələrinə daxil deyil: (Çəki: 1)

- ☐ qənaət şəklində fond yığımını həvəsləndirmək
 - ☐ kapital yığımına şərait yaratmaq
 - ☐ ölkədə formalaşan fondların rəasional istifadəsinə imkan vermək
 - ☒ büdcə kəsirinin bağlanması
 - ☐ qiymətli kağız tədavülünü sürətləndirmək
-

Sual: Geniş miqyaslı effektiv 1 maliyyə bazarı təmin edir: (Çəki: 1)

- ☐ pul vəsaitlərinin dövriyyədən çıxarılmasını
 - ☐ nağdsız pul dövriyyəsinin sürətlənməsini
 - ☐ faiz dərəcələrinin yüksəlməsini
 - ☐ maliyyə vasitəçilərinin sayının artmasını
 - ☒ fond təklif və tələbinin yüksək səmərə ilə qarşılınmasını
-

Sual: Mərkəzləşdirilmiş pul vəsaiti fondlarına daxil deyil: (Çəki: 1)

- ☒ nizamnamə fondu, əlavə kapital fondu
 - ☐ istehlak fondu ,ehtiyat fondu
 - ☐ ehtiyat fondu, yığım fondu
 - ☐ istehlak fondu ,yığım fondu
 - ☐ istehlak fondu, yığım fondu, ehtiyat fondu
-

Sual: Ehtiyat fondunun istifadə təyinatına daxildir: (Çəki: 1)

- ☐ uzunmüddətli borcların qaytarılması
 - ☐ qısamüddətli borcların qaytarılması
 - ☐ icarə haqqlarının ödənişi
 - ☐ məhsulların xarab olmasından və əksik gəlməsindən itkilərin kompensasiya edilməsi
 - ☒ müvəqqəti yaranan ehtiyacların maliyyələşdirilməsi
-

Sual: Maliyyə sistemi təmin etmir: (Çəki: 1)

- ☐ maliyyə bağlaşmalarını
 - ☐ risklərin mübadiləsini
 - ☐ aktivlərin mübadiləsini
 - ☒ nağd pul emissiyasını
 - ☐ qarşılıqlı iqtisadi münasibətlərin formalaşmasını
-

Sual: Kovalyovun təsnifatına görə maliyyə bazarlarının növü deyil (Çəki: 1)

- ☒ sərbəst maliyyə bazarları
 - ☐ qızıl bazarı
 - ☐ valyuta bazarı
 - ☐ kapital bazarı
 - ☐ pul vəsaitləri bazarı
-

Sual: Briqxemə görə maliyyə bazarlarının təsnifatına daxil deyil: (Çəki: 1)

- ☐ regional maliyyə bazarları
 - ☐ milli maliyyə bazarları
 - ☐ beynəlxalq maliyyə bazarları
 - ☐ ilkin maliyyə bazarları
 - ☒ birjadankənar bazar
-

Sual: Biznes proses kimi nələri özündə ehtiva edir? (Çəki: 1)

- ☐ məqsədləri
- ☐ istiqamətləri

- ☒ funksiyaları
 - ☐ növləri
 - ☐ uzunmüddətli perspektivləri
-

Sual: Maliyyə sisteminin funksiyaları (Çəki: 1)

- ☐ istehsal, bolgu
 - ☐ istehsal, nəzarət
 - ☐ stimullaşdırıcı, qiymətdoyma
 - ☒ bölgü, nəzarət
 - ☐ mübadilə, stimullaşdırıcı
-

Sual: Maliyyə bazarlarını rəsmi bazar yerinə aiddir: 1) Təşkilatlandırılmış Maliyyə Bazarları 2) Sərbəst Maliyyə Bazarları 3) Əmək bazarları 4) Pul bazarları (Çəki: 1)

- ☒ 1,2
 - ☐ 4
 - ☐ 3,4
 - ☐ 1,4
 - ☐ hamısı
-

Sual: Maliyyə bazarlarının rəsmi bazar yerinə aid deyildir: 1) Təşkilatlandırılmış Maliyyə Bazarları 2) Sərbəst Maliyyə Bazarları 3) Əmək bazarları 4) Pul bazarları (Çəki: 1)

- ☐ 1,2
 - ☐ 4
 - ☒ 3,4
 - ☐ 1,4
 - ☐ hamısı
-

Sual: Dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərir ? 1) təşkilatlandırılmış maliyyə bazarları, 2) sərbəst bazarlar 3) kansaltinqlər 4) venucurlar (Çəki: 1)

- ☒ 1
 - ☐ 2
 - ☐ 3,4
 - ☐ 1,2
 - ☐ 2,4
-

Sual: Maliyyə bazarlarının ölkə iqtisadiyyatına yararlı ola bilmələri üçün: 1) siyasi mühitün əlverişli olması vacibdir 2) iqtisadi mühitün əlverişli olması vacibdir 3) psixoloji mühitün əlverişli olması vacibdir (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 1,2,3
 - ☐ 2,3
 - ☐ 1,2
-

Ad	01#03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə biznesinin davamlı inkişafı birbaşa asılıdır (Çəki: 1)

- ☒ maliyyə bazarından
- ☐ biznesin inkişaf tarixində
- ☐ əsaslı nəzəri biliklərin olmasından
- ☐ xarici investisiyaların həcmindən
- ☐ maddi inventarların həcmindən

Sual: Dövlət, maliyyə bazarlarına münasibətdə (Çəki: 1)

- ☐ qanunvericilik bazasını formalaşdırmaqla
- ☐ nəzarət orqanlarını yaratmaqla
- ☐ özü qiymətli kağızların alıcısı qismində çıxış edə bilər
- ☐ qiymətli kağızları emissiya edə bilər
- ☒ qiymətli kağızların qiymətini müəyyənləşdirə bilər

Sual: "Qiymətli kağızlar haqqında" qanunun qəbul edilməsi nəticəsində şərait yaranmışdır: (Çəki: 1)

- ☐ qiymətli kağızların emissiyasına
- ☒ vasitəçilik fəaliyyətinin inkişafına
- ☐ büdcə- vergi tənzimləməsinin yaranmasına
- ☐ pul kütləsinin artımına
- ☐ büdcə kəsirinin aradan qaldırılmasına

Sual: Qiymətli kağızlar bazarında ilkin vasitəçilik funksiyası əsasən hansı strukturun üzərinə düşmüşdür? (Çəki: 1)

- ☐ əmtəə birjalarının
- ☐ fond birjalarının
- ☒ kommersiya banklarının
- ☐ mərkəzi bankın
- ☐ maliyyə nazirliyinin

Sual: Nə zaman əmanətlərin formalaşmasına ehtiyac olmaz? (Çəki: 1)

- ☐ inflyasiya dərəcəsi yüksək olduqda
- ☒ real investisiyalar üçün fond tələbi olmazsa
- ☐ kapital bazarı yüksək inkişaf etdikdə
- ☐ kapital bazarı inkişaf etmədikdə
- ☐ maliyyə bazarına dövlət dəstəyi olduqda

Sual: Maliyyə bazarlarının ölkə iqtisadiyyatı üçün yararlı olmasına təsir etmir: (Çəki: 1)

- ☐ siyasi amillər
 - ☐ iqtisadi amillər
 - ☒ demoqrafik amillər
 - ☐ psixoloji amillər
 - ☐ sosial amillər
-

Sual: İstehlak fondunun formalaşma mənbəyinə daxildir: (Çəki: 1)

- ☐ mənfəətdən ayırmalar hesabına
 - ☐ dotasiyalar hesabına
 - ☐ bölüşdürülməmiş mənfəət hesabına
 - ☐ repo əməliyyatlarından gəlir hesabına
 - ☒ izafi və zəruri məhsulun dəyəri hesabına
-

Sual: Kovalyova görə qiymətli kağızlar bazarının təsnifatına aid deyil: (Çəki: 1)

- ☐ ilkin bazar
 - ☒ pul vəsaitləri bazarı
 - ☐ ikinci bazar
 - ☐ birja bazarı
 - ☐ birjadankənar bazar
-

Sual: Bodi və Mertona görə maliyyə sisteminin baza funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ İqtisadi resursların zaman və məkan üzrə yerdəyişməsinə təmin etmək;
 - ☐ Risklərin idarə edilməsi vasitələri ilə təminat;
 - ☐ Maliyyə resurslarının birləşdirilməsi və ayrılması mexanizmi ilə təminat;
 - ☐ Klirinq və ödənişlərin həyata keçirilməsi vasitələri ilə təminat
 - ☒ Ehtiyat fondlarının yaradılması və sığorta vasitəsilə təminat
-

Sual: Yığım fondu, istehlak fondu və ehtiyat fondunu hansı pul vəsaiti fondlarına aid etmək olar? (Çəki: 1)

- ☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondlarına
 - ☐ Büdcə tədiyyələrinin ödənilməsi fonduna
 - ☐ Müşahidə şurasının fonduna
 - ☐ Direktoların fonduna
 - ☐ Səhmdarların fonduna
-

Sual: Yığım fondunun vəsaitləri müəssisədə nəyə istifadə edilir? 1) kapital qoyuluşlarının maliyyələşdirilməsinə 2) istehsal fondlarının tamamlanmasına 3) izafi məhsulu yaratmağa 4) amortizasiyaya (Çəki: 1)

- ☐ 3,2
 - ☒ 1,2
 - ☐ 4,1
 - ☐ 3,1
 - ☐ hamısına
-

Sual: Dövlət büdcəsi əsas maliyyə planı kimi çıxış edir. 1) ümumi daxili məhsulun bölgüsündə iştirak etməklə 2) milli gəlirin bölgüsündə iştirak etməklə 3) dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu olmaqla 4) dövlətin məqsədili pul vəsaiti fondlarının yaradılması ilə (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 4,3
- ☒ 1,2,3
- ☐ hamısı

Sual: Təssərrüfat subyektlərinin maliyyəsi nəyin yaradılması və bölgüsü prosesini əhatə edir? 1) ÜDM-in 2) MG-in 3)ÜMM-un 4) datasiyaların 5) subvensiyaların (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 1,5
- ☐ 2,3,5
- ☐ 3,4,5
- ☐ hamısının

Sual: Aşağıda nöqtələrin yerinə uyğun gələnə yazın? Maliyyə sisteminin bölüşdürücü, nəzarət və stimullaşdırma malik olduğu göstərilir. (Çəki: 1)

- ☒ funksiyasına
- ☐ məqsədinə
- ☐ formasına
- ☐ növlərinə
- ☐ heç birinə

Sual: Maliyyə sisteminin funksiyalarına aid deyildir: (Çəki: 1)

- ☐ Risklərin idarə edilməsi vasitələri ilə təminat;
- ☐ Maliyyə resurslarının birləşdirilməsi və ayrılması mexanizmi ilə təminat;
- ☒ İdarəetmə qərarlarının planlaşdırılmasına təsir edən qiymət informasiyalarıyla təminat ;
- ☐ Klirinq və ödənişlərin həyata keçirilməsi vasitələri ilə təminat;
- ☐ Stimullaşdırma probleminin həlli metodları ilə təminat.

Bölmə: 02#01

Ad	02#01
Suallardan	48
Maksimal faiz	48
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə biznesinin təşkilati-hüquqi formalarına aid edilə bilməz (Çəki: 1)

- ☐ Mərkəzi Bank.
 - ☐ Bank sistemi
 - ☐ Sığorta bölməsi
 - ☒ Maliyyə nazirliyi
 - ☐ İxtisaslaşmış qeyri-bank maliyyə-kredit institutları
-

Sual: Bank sistemində daxil deyil (Çəki: 1)

- ☐ kommersiya bankları;
 - ☒ maliyyə şirkətləri
 - ☐ Əmanət bankları;
 - ☐ ipoteka bankları
 - ☐ investisiya bankları;
-

Sual: İxtisaslaşmış qeyri-bank maliyyə-kredit institutu hesab edilə bilməz: (Çəki: 1)

- ☐ investisiya şirkətləri;
 - ☐ maliyyə şirkətləri;
 - ☐ investisiya fondları
 - ☐ xeyriyyə fondları
 - ☒ sığorta şirkətləri
-

Sual: "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanun nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 10 yanvar 2000-ci ildə
 - ☐ 16 yanvar 2001-ci ildə
 - ☐ 2 aprel 2002-ci ildə
 - ☒ 10 dekabr 2004-cü ildə
 - ☐ 19 iyul 1999cu ildə
-

Sual: Mərkəzi Bankın funksiyası hesab edilə bilməz: (Çəki: 1)

- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir
 - ☐ manatın xarici valyutalara nisbətində rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir
 - ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
 - ☒ Mənfəətin artırılması məqsədilə investisiya qoyuluşunu həyata keçirir
 - ☐ sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
-

Sual: Azərbaycan Respublikasında kommersiya banklarının məşğul ola bilməyəcəkləri fəaliyyət növü hansıdır? (Çəki: 1)

- ☐ faktoring
 - ☒ nağd pul emissiyası
 - ☐ forfeyting
 - ☐ lizing
 - ☐ sələmçilik
-

Sual: Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikasının

Qanunu nə vaxt qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ 2005
 - ☐ 2002
 - ☐ 2006
 - ☒ 2007
 - ☐ 2008
-

Sual: Əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddini müəyyənləşdirən qurum hansıdır? (Çəki: 1)

- ☐ Mərkəzi Bank
 - ☒ Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası
 - ☐ Maliyyə Nazirliyi
 - ☐ Milli məclis
 - ☐ Nazirlər Kabineti
-

Sual: Aşağıdakı qurumlardan biri əmanət qəbul etməyən maliyyə qurumudur: (Çəki: 1)

- ☐ maliyyə şirkətləri
 - ☐ investisiya şirkətləri və ya investisiya bankları
 - ☐ pensiya fondları
 - ☒ kommersiya bankları
 - ☐ sığorta şirkətləri
-

Sual: Azərbaycanda sığortanın inkişafı neçə mərhələdən keçmişdir? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Azərbaycanda sığorta işinin inkişafına təsir edən amillərdən biri deyil: (Çəki: 1)

- ☐ kapitalist istehsal münasibətlərinin inkişafı
 - ☐ neft sənayesinin meydana gəlməsi
 - ☐ sahibkarlığın fəallaşması
 - ☒ borc kapitalına tələbin artması
 - ☐ neft sənayesinə xarici investorların cəlb edilməsi
-

Sual: ilk dəfə Bakıda sığorta işinin əsasını nə təşkil edib? (Çəki: 1)

- ☐ şəxsi əmlakın sığortalanması
 - ☐ həyat sığortası
 - ☒ Xəzər dənizində üzən gəmilərin sığortası
 - ☐ maddi aktivlərin sığortası
 - ☐ maddi məsuliyyətin sığortası
-

Sual: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti nə vaxt yarandı? (Çəki: 1)

- ☒ 1991-ci ildə
 - ☐ 1990-cı ildə
 - ☐ 1992-ci ildə
 - ☐ 1993-cü ildə
 - ☐ 1994-cü ildə
-

Sual: «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununu necənci ildə qəbul edilmişdir (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1992
 - ☒ 1993
 - ☐ 1994
 - ☐ 1995
-

Sual: Ölkədə sığorta işini tənzimləyən normativ hüquqi sənədləri hazırlayan strukturlar hansılardır? (Çəki: 1)

- ☒ Sığortaçılar İttifaqı və Dövlət Sığorta Nəzarəti
 - ☐ Maliyyə nazirliyi və Mərkəzi bank
 - ☐ Sığortaçılar İttifaqı və Maliyyə Nazirliyi
 - ☐ Dövlət Sığorta Nəzarəti və Maliyyə nazirliyi
 - ☐ Mərkəzi Bank və Dövlət Sığorta Nəzarəti Xidməti
-

Sual: Kommersiya banklarının mövcud olduğu bütün dövr ərzində onların fəaliyyəti nə ilə tənzimlənirdi? (Çəki: 1)

- ☐ nizamnamə ilə
 - ☐ əsasnamə ilə
 - ☒ xüsusi maliyyə qanunvericiliyi ilə
 - ☐ rəhbərin qərarları ilə
 - ☐ beynəlxalq konvensiyalar ilə
-

Sual: Dünya bank sistemində ikinci pillə banklar hesab edilir: (Çəki: 1)

- ☒ kommersiya bankları
 - ☐ Mərkəzi Bank
 - ☐ investisiya bankları
 - ☐ kredit təşkilatları
 - ☐ ixtisaslaşdırılmış banklar
-

Sual: Kommersiya banklarının funksiyası hesab edilə bilməz (Çəki: 1)

- ☐ stimullaşdırıcı
 - ☒ borc almaq və borc vermək
 - ☐ fiskal
 - ☐ idarəetmə
 - ☐ nəzarət
-

Sual: Bank pulu necə formalaşır? (Çəki: 1)

- ☐ emissiya nəticəsində
 - ☐ Mərkəzi Bankdan alınmış məbləğ hesabına
 - ☒ banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində formalaşır
 - ☐ Mərkəzi Bankda yerləşdirilən ehtiyat fond əsasında
 - ☐ beynəlxalq borclar nəticəsində
-

Sual: Bankların funksiyalarından biri hesab edilə bilməz: (Çəki: 1)

- ☐ Kapitalın yığılması və səfərbər edilməsi funksiyası
 - ☐ Vasitəçilik
 - ☐ Depozit funksiyası
 - ☐ Pul ödəmə və hesablaşma funksiyası
 - ☒ nəzarət funksiyası
-

Sual: Bankın resurslarının formalaşması mənbələrinə daxil deyil: (Çəki: 1)

- ☐ depozitlər
 - ☒ Mərkəzi Bank tərəfindən qanunla müəyyən olunmuş hədlər əsasında ayırmalar
 - ☐ dövlət tərəfindən dotasiyalar
 - ☐ beynəlxalq kreditlər
 - ☐ şəxsi vəsaitlər
-

Sual: Kommersiya banklarının passiv əməliyyatlarına daxil deyil: (Çəki: 1)

- ☐ Hüquqi və fiziki şəxslərin əmanət və depoziti;
 - ☐ Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarındakı qalıqlar;
 - ☐ Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər;
 - ☐ Qeyri-investisiya qiymətli kağızlarının emissiyası
 - ☒ valyuta diling əməliyyatları
-

Sual: Kommersiya banklarının bu günkü halını tərənnüm edən cümlələrdən biri yalnızdır: (Çəki: 1)

- ☐ onların sayı azalır
 - ☒ onların sayı artır
 - ☐ nizamnamə kapitalı artır
 - ☐ onlar aktiv və passiv əməliyyatların sürətini getdikcə artırır
 - ☐ iqtisadiyyatda mütərəqqi qurumların inkişafına şərait yaradır
-

Sual: Kommersiya banklarının funksiyası hesab edilə bilməz (Çəki: 1)

- ☐ Əmanət, kredit
 - ☐ sığorta, broker
 - ☐ Bank investoru və ya andərayter
 - ☒ nağd pulların emissiyası
 - ☐ Kredit pulların emissiyası
-

Sual: Bankların təsisçiləri rolunda çıxış edə bilməz: (Çəki: 1)

- ☒ dövlət

- ☐ müxtəlif firmalar
 - ☐ banklar
 - ☐ xarici vətəndaşlar
 - ☐ ayrı-ayrı fiziki şəxslər
-

Sual: Kommersiya bankın səhmdarı ola bilməz (Çəki: 1)

- ☐ Siyasi partiyalar
 - ☐ ictimai birliklər
 - ☐ ictimai fondlar
 - ☐ qeyri-kommersiya təşkilatları
 - ☒ banklar
-

Sual: Kommersiya bankları üçün Mərkəzi Bank tərəfindən müəyyən olunmuş minimum nizamnamə kapitalının ödənilməsi üçün tələb olunan müddət nə qədərdir? (Çəki: 1)

- ☐ 3 ay
 - ☒ 1 ay
 - ☐ 1 il
 - ☐ 6 ay
 - ☐ 10 bank günü
-

Sual: Bank lisenziyası neçə il qüvvədə olur? (Çəki: 1)

- ☒ qeyri-müəyyən müddətə
 - ☐ 5 illik
 - ☐ 10 illik
 - ☐ 15 illik
 - ☐ 3 illik
-

Sual: Kommersiya bankları tərəfindən müştəri üçün aparılan vasitəçilik əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ lizing;
 - ☒ REPO əməliyyatları
 - ☐ faktoring;
 - ☐ forfeyting;
 - ☐ trast əməliyyatları
-

Sual: Lizing ilk dəfə hansı kompaniya tərəfindən aparılmışdır? (Çəki: 1)

- ☐ Microsoft
 - ☐ Procter&Gamble
 - ☐ PWC
 - ☒ Bell
 - ☐ General Motors
-

Sual: Lizing əməliyyatlarının əlavə iştirakçılarna daxil deyil (Çəki: 1)

- ☐ kommersiya bankları
- ☐ investisiya bankları

- ☒ əhali
 - ☐ sığorta kompaniyaları
 - ☐ brokerlər
-

Sual: Aşağıdakılardan biri lizinqin növlərinə daxil deyil: (Çəki: 1)

- ☒ istehsalçı lizinq
 - ☐ Maliyyə lizinq
 - ☐ Operativ lizinq
 - ☐ Geri qaytarılan lizinq
 - ☐ Müstəqil lizinq
-

Sual: Faktoringin iştirakçılarna daxil ola bilməz: (Çəki: 1)

- ☐ faktoring əməliyyatlarını təşkil edən kommersiya banklarının faktoring şöbəsi
 - ☐ ixtisaslaşdırılmış faktoring şirkəti;
 - ☐ malgöndərən və ya malsatan;
 - ☒ Mərkəzi Bank
 - ☐ mal alan
-

Sual: Trast əməliyyatlarının növlərinə daxil deyil: (Çəki: 1)

- ☐ Etibarlı idarəetmə
 - ☐ Əmlakın varisliyə, mirasa verilməsi
 - ☒ Geri qaytarılma yolu ilə trast
 - ☐ Müqavilə əsasında əmlakın idarə olunması
 - ☐ İş bacarığı olmayan şəxslərin əmlakı üzərində tam və ya natamam qəyyumluq və hamilik
-

Sual: Aşağıdakılardan biri Agent xidmətlərinin formalarına daxil edilə bilməz: (Çəki: 1)

- ☐ Qiymətli kağızlar bazarında əməliyyatlar
 - ☐ Pul və digər qiymətlilərin saxlanması
 - ☒ Hüquqi və fiziki şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi
 - ☐ Pul və digər qiymətlilərin verilməsi
 - ☐ Etibarnamələrin, vəsiyyətnamələrin, digər hüquqi və notarial sənədlərin rəsmiləşdirilməsi
-

Sual: Forfeyting nədir? (Çəki: 1)

- ☒ sadə və ya ötürücü veksəl şəklində dövriyyə sənədləri ilə tərənnüm olunan borcun alınmasıdır
 - ☐ qiymətli kağızların tədavülüdür
 - ☐ malsatanın debitor borclarının satın alınmasıdır
 - ☐ qiymətli kağızların alqı-satqı prosesidir
 - ☐ nağd hesab
-

Sual: Bakın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada hansı söz olmalıdır? (Çəki: 1)

- ☒ "bank"

- ☐ "müəssisə"
 - ☐ "maliyyə"
 - ☐ "cəmiyyət"
 - ☐ "kredit təşkilatı"
-

Sual: Bankın adında hansı sözlərdirki, yalnız qanunvericilikdə nəzərdə tutulmuş istifadə edilməsinə yol verilir? 1) "Azərbaycan Respublikası" 2) "dövlət" 3) "mil-li" 4) "dünyəvi" 5) "beynəlxalq" (Çəki: 1)

- ☐ 1,5
 - ☐ 2,4
 - ☒ 1,2,3
 - ☐ 4,5
 - ☐ heç biri
-

Sual: Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə müfiq olaraq hansı orqan dövlətin müstəsna mülkiyyətindədir? (Çəki: 1)

- ☒ Mərkəzi Bank
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Müdafiyyə Nazirliyi
 - ☐ Həmkarlar İttifaqı
 - ☐ heç biri
-

Sual: Mərkəzi Bankın məqsəd və funksiyalarına aid deyildir: (Çəki: 1)

- ☐ Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
 - ☐ Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir
 - ☒ Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi sayılmaqdadır
 - ☐ hamısı
 - ☐ heçbiri
-

Sual: Pul nişanlarının tədarükü buraxılmasını və tədavüldən çıxarılmasını hansı orqan həyata keçirir? (Çəki: 1)

- ☒ Mərkəzi Bank
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Müdafiyyə Nazirliyi
 - ☐ Həmkarlar İttifaqı
 - ☐ heç biri
-

Sual: 11 fevral 2007-ci ildə dərc edilməklə hansı qanun qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanunun
 - ☐ Kommersiya Bankları haqqında" qanunun
 - ☒ «Əməliyyatların Sığortalanması haqqında» qanun
 - ☐ " Kommersiya Banklarında törəmə əməliyyatların keçirilməsi" qanunun
 - ☐ heç biri
-

Sual: Mərkəzi Bankın öz məqsədlərinə nail olması üçün həyata keçirdiyi funksiyalara aid deyildir: (Çəki: 1)

- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
 - ☒ nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə və bu Qanuna müvafiq olaraq, pul nişanlarının tədarüklə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
 - ☐ manatın xarici valyutalara nisbətə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
 - ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
 - ☐ sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
-

Sual: Milli Məclis 8 may 2009-cu il tarixində hansı sahədə qəbul olunmuş Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir. (Çəki: 1)

- ☒ "Əmanətlərin sığortalanması haqqında"
 - ☐ "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanunun
 - ☐ "Kommersiya Bankları haqqında" qanunun
 - ☐ «Əmlakın qiymətləndirilməsi haqqında» qanun
 - ☐ "Kommersiya Banklarında törəmə əməliyyatların keçirilməsi" qanunun
 - ☐ heç biri
-

Sual: İnvestisiya fondlarına aid deyildir: 1) Bu bir tərəfdən maliyyə-kredit bazarının institutlarıdır 2) digər tərəfdən isə o, hüquqi şəxsdir, öz aksiyalarını satır və bunun qarşılığında müxtəlif qiymətli kağızlara investisiya qoyur. 3) İnvestisiya fondu yalnız açıq səhmdar cəmiyyət formasında yaradıla bilər. (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 3,1
 - ☐ heç biri
-

Sual: İnvestisiya fondlarına aiddir: 1. Bu bir tərəfdən maliyyə-kredit bazarının institutlarıdır 2) digər tərəfdən isə o, hüquqi şəxsdir, öz aksiyalarını satır və bunun qarşılığında müxtəlif qiymətli kağızlara investisiya qoyur. 3) İnvestisiya fondu yalnız açıq səhmdar cəmiyyət formasında yaradıla bilər. (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☒ 1,2
 - ☐ heç biri
-

Sual: Maliyyə bazarlarında başlıca investorlardandır? (Çəki: 1)

- ☒ pensiyə fondları
- ☐ maliyyə şirkətləri
- ☐ investisiya şirkətləri
- ☐ investisiya bankları

Sual: Azərbaycanda sığorta əsasən neçə mərhələdə öz inkişafını keçmişdir? (Çəki: 1)

- ☐ 2
☒ 3
☐ 4
☐ 5
☐ 6
-

Bölmə: 02#02

Ad	02#02
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Mərkəzi Bankın fəaliyyətinin tənzimlənməsində hüquqi baza hesab edilmir: (Çəki: 1)

- ☒ vergi məəcəlləsi
☐ Azərbaycan Respublikasının Konstitusiyası
☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu
☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
☐ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
-

Sual: Aşağıdakı fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir
☐ Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilər
☐ Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır
☐ Dövlət qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz
☒ Kredit təşkilatları Mərkəzi Bankın mülkiyyətində fəaliyyət göstərir
-

Sual: Mərkəzi Bankın məqsədlərinə daxil deyil (Çəki: 1)

- ☐ Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir
☒ Mənfəət götürmək
☐ Mərkəzi Bankın fəaliyyətinin məqsədi bank sistemlərinin sabitliyini təmin etməkdir.
☐ Ödəniş sistemlərinin sabitliyini təmin etmək

- ☐ Bank və ödəniş sistemlərinin inkişafını təmin etmək
-

Sual: Əmanət sığorta sisteminin məqsədinə daxil deyil (Çəki: 1)

- ☐ əmanət sahiblərinin bank sistemlərinə olan inamı gücləndirmək
 - ☒ bankları borc kapitalı ilə təchiz etmək
 - ☐ əmanətlərin bankçılıq sistemi kənarında qalmasını və ya sistem kənarına çıxarılmasının qarşısını almaq
 - ☐ yığım sahiblərinin əmanətlərini toplayıb və ani olaraq vəsaitlərin banklardan çıxarmaq zamanında bu sektor-da yaranacaq böhranların da qarşısını alır
 - ☐ bankların müflisləşməsinin qarşısını almaq
-

Sual: Pensiya fondları haqqında fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ burada toplanan fondların artması müşahidə olunur
 - ☒ Pensiya fondlarında toplanmış məbləq hər hansı məqsədcün istifadə edilə bilməz
 - ☐ Pensiya fondlarında toplanılan vəsaitlər uzunmüddətlidir
 - ☐ Pensiya fondları uzun müddətli qaynaqlara malik olur
 - ☐ pensiya fondları kapital bazarlarında daha güclü bir durumdadır.
-

Sual: Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqının vəzifəsi deyil: (Çəki: 1)

- ☐ ölkədə sığorta təşkilatlarının səylərini bir arada tutmaq
 - ☐ sığorta bazarının inkişafına kömək etmək
 - ☐ sığorta şirkətlərinin bir-biri ilə qarşılıqlı fəaliyyətlərini əlaqələndirmək
 - ☐ dövlət, beynəlxalq və digər təşkilatlarla münasibətlərdə öz üzvlərinin mənafeyini müdafiə etmək
 - ☒ Həyat sığortasının həyata keçirilməsi
-

Sual: Sığorta bazarının əsas istiqaməti hesab edilə bilməz (Çəki: 1)

- ☐ gələcəkdə onun daha da inkişaf etdirilməsi
 - ☐ iqtisadiyyatın sabitliyi və yüksəlişinin əsas amili olan iqtisadi proseslərin sığorta təminatı
 - ☐ respublikanın ümumi daxili məhsulunda sığortanın payının artırılması
 - ☐ sığorta şirkətlərinin sabit maliyyə məsələlərinin həll edilməsi
 - ☒ real investisiyaların həcmnin artırılması
-

Sual: Sığorta bazarının yaradılmasında məqsəd kimi götürülə bilməz: (Çəki: 1)

- ☐ respublikada sığorta işinin inkişafı üçün maliyyə-iqtisadi, normativ hüquqi baza yaratmaq
 - ☒ kapitalın hərəkətini sürətləndirmək
 - ☐ iqtisadi sabitliyin və milli iqtisadi təhlükəsizliyin mühüm amillərindən biri kimi sığortanın rolunun yüksəldilməsi
 - ☐ sığorta bazarının fəaliyyəti üzərində dövlət nəzarəti sisteminin gücləndirilməsinin təmin edilməsi
 - ☐ sığorta təşkilatlarının mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə fəaliyyəti üzərində dövlət nəzarəti sisteminin gücləndirilməsinin təmin edilməsi
-

Sual: Sığorta bazarı iştirakçılarından ibarət ittifaqlar, assosiasiyalar və digər birliklərin yaradılması səbəblərindən biri deyil: (Çəki: 1)

- ☐ Sığortaçıların fəaliyyətlərini əlaqələndirmək
 - ☐ üzvlərinin mənafeələrini qorumaq
 - ☐ birgə proqramları həyata keçirmək
 - ☒ sığorta fəaliyyəti ilə bilavasitə məşğul olmaq
 - ☐ irimiqyaslı layihələri reallaşdırmaq
-

Sual: Kommersiya banklarının təsnifat əlamətlərinə daxil deyil: (Çəki: 1)

- ☐ nizamnamə kapitalının formalaşması üsuluna
 - ☒ aktivlərinin ümumi dəyərinə görə
 - ☐ ixtisaslaşmaya görə
 - ☐ fəaliyyət ərazisinə görə
 - ☐ fəaliyyət ərazisinə görə
-

Sual: Kommersiya banklarının əsas rolu nədən ibarətdir? (Çəki: 1)

- ☐ dövlətin xidmətedici orqanı olmaq
 - ☐ nazirliklərin hesablaşma əməliyyatlarını aparmaq
 - ☐ Mərkəzi Bankın təmliğini təmin etmək
 - ☒ ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərmək və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim etmək
 - ☐ dövlətin pul ehtiyatlarını anbarlaşdırmaq
-

Sual: Aşağıdakılardan biri kommersiya banklarının aktiv əməliyyatlarının əsas növlərindən deyil: (Çəki: 1)

- ☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi;
 - ☒ Qeyri-investisiya qiymətli kağızlarının emissiyası
 - ☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
 - ☐ İnvestisiyalaşdırma;
 - ☐ REPO əməliyyatları
-

Sual: Kommersiya banklarının fəaliyyətinin əsas prinsiplərinə daxil deyil (Çəki: 1)

- ☐ Real mövcud olan ehtiyatlar hüdudunda iş prinsipi
 - ☐ Öz fəaliyyətinin nəticələrinə görə tam iqtisadi məsuliyyət və yüksək dərəcəli azadlıq
 - ☐ Maliyyə ehtiyatları bazarının vəziyyətinə istiqamətlənmiş müstəqil kredit, faiz və depozit siyasətinin aparılması
 - ☒ Maraqlı tərəflərin rolu prinsipi
 - ☐ Müştərilərlə qarşılıqlı münasibətlərin bazar prinsipləri əsasında qurulması
-

Sual: Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün hansı dövlət strukturundan rəsmi icazə almalıdır? (Çəki: 1)

- ☐ Mərkəzi Bankdan
- ☐ Vergilər Nazirliyindən
- ☒ Ədliyyə Nazirliyindən
- ☐ Maliyyə Nazirliyindən

- ☐ Qiymətli kağızlar üzrə dövlət komissiyasından
-

Sual: Kommersiya bankları lisenziyanı hansı strukturdan alırlar? (Çəki: 1)

- ☒ Mərkəzi Bankdan
 - ☐ Vergilər Nazirliyindən
 - ☐ Ədliyyə Nazirliyindən
 - ☐ Maliyyə Nazirliyindən
 - ☐ Nazirlər kabinetindən
-

Sual: Lisenziya almaq məqsədilə kommersiya bankları tərəfindən Mərkəzi Banka vəsatətlə bərabər təqdim edilməli olan sənədlərdən biri deyil: (Çəki: 1)

- ☐ dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti
 - ☐ təsis sənədləri;
 - ☐ hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi
 - ☒ marketoloq rəyi
 - ☐ təsisçilərin təklif etdiyi rəhbərlərin və baş mühasibin peşə yararlığı və məhkum olunub-olunmadıqları barədə məlumat, həmin şəxslər tərəfindən doldurulmuş anket
-

Sual: Bank lisenziyasının ləğvinə səbəb olacaq hərəkətlərə aid deyil (Çəki: 1)

- ☐ kredit təşkilatının təsisçilərinin müraciəti ilə(könüllü
 - ☐ bank qanunvericiliyinin və Mərkəzi Bankın normativ aktlarının tələbləri mütəmadi pozulduqda
 - ☒ rentabelliğin aşağı olması
 - ☐ lisenziya və icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxdıqda
 - ☐ lisenziyanın və icazənin qüvvəyə mindiyi gündən bir il ərzində ondan istifadə edilmədikdə, yaxud fəaliyyət altı aydan çox müddətə dayandırıldıqda
-

Sual: Son zamanlar kommersiya bankları tərəfindən həyata keçirilən yeni əməliyyat növü hansıdır? (Çəki: 1)

- ☐ bank qiymətli kağızlarının emissiyası
 - ☐ kredit əməliyyatları
 - ☐ depozit əməliyyatları
 - ☐ nağdsız hesablaşmalar
 - ☒ vasitəçilik əməliyyatları
-

Sual: Lizingin müddəti hesablanarkən aşağıdakılardan biri nəzərə alınmaya bilər: (Çəki: 1)

- ☐ Avadanlıqların xidmət müddəti
 - ☐ Avadanlığın amortizasiya mərhələsi
 - ☐ İnflyasiya prosesi
 - ☒ lizing bazarının durumu
 - ☐ Borc kapital bazarının konyukturu
-

Sual: Lizing ödəmələrinin tərkibinə daxil deyil (Çəki: 1)

- ☐ amortizasiya
 - ☐ lizing verənin cəlb edilən resuslara görə ödəmələri
 - ☒ lizing alanın lizing verənə digər borcu
 - ☐ lizing marjası(1-3%)
 - ☐ risk mükafatı
-

Sual: Lizingin özünəməxsus funksiyası hesab edilə bilməz: (Çəki: 1)

- ☐ Lizing əsas fondlara vəsait qoyuluşunun bir formasıdır.
 - ☐ Lizing istehsalın maddi-texniki təminatının progressiv metodu rolunu oynayır.
 - ☐ İqtisadiyyatın kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mövsümi tələbatın ödənməsi
 - ☐ məhsulların daşınmasının təşkili
 - ☒ qiymətli kağızla təminat vasitəsilə debitor borclarının ödənilməsi
-

Sual: Lizingin növləri haqqında fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ Maliyyə lizingi uzunmüddətli razılaşma növü olub, amortizasiya icarədar tərəfindən tam ödənilir
 - ☐ Maliyyə lizingində müddət bitəndən sonra adətən əmlak icarədar tərəfindən alınır
 - ☐ Operativ lizing- əşyanın əldə olunması və saxlanması xərcləri bir lizing kontraktı müddətində ödənilir
 - ☒ Operativ lizing əmlakın dəyərinin tam ödənilməsi ilə səciyyələnir
 - ☐ Sublizing-lizing predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizing kompaniyasına) keçməsi ilə yaranır
-

Sual: Rovelver lizing nədir? (Çəki: 1)

- ☐ icarə obyektinin dəyərinin tam ödənilməsi ilə səciyyələnen icarə növüdür
 - ☐ lizing predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizing kompaniyasına) keçməsi ilə yaranan lizing növüdür
 - ☐ iştirakçılarının hamısının 1 ölkə daxilində olan lizingdir
 - ☐ iştirakçılar müxtəlif ölkələrdən olan lizing növüdür
 - ☒ bu lizingdə lizing alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizing obyekti ilə əvəz edə bilər
-

Sual: Lizingin müsbət cəhəti hesab edilə bilməz (Çəki: 1)

- ☐ Lizing müqaviləsi kredit müqaviləsində daha asan əldə olunur
 - ☐ Təminat əmlakın özü olur.
 - ☐ Ödəmələrin dərhal həyata keçirilməsi tələb edilmir
 - ☒ Maliyyə lizingində avadanlıq köhnəldikdən sonra da lizing ödənilir.
 - ☐ Avadanlığı vaxtaşırı yeniləmə imkanı olur
-

Sual: Bazar iqtisadiyyatı şəraitində faktoringin malgöndərənlər üçün əhəmiyyətinə daxil deyil: (Çəki: 1)

- ☐ malgöndərənə dövriyyə vəsaitlərinin çatışmazlığını aradan qaldırması,
- ☒ pul dövriyyəsini ləngitməsi
- ☐ maliyyə-təsərrüfat fəaliyyətini sabitləşdirməsi

- ☐ balansın quruluşunu təkmilləşdirməsi
 - ☐ ödəmələr riskini minimuma endirməsi
-

Sual: Trast əməliyyatları haqqında verilmiş fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ Trast əməliyyatlarının obyektı istehsal və qeyri-istehsal xarakterli daşınmaz əmlak və s. ola bilər
 - ☐ Trast əməliyyatlarının iştirakçıları trastın təsisçisi, etibarlı idarəedən və benefisiardır
 - ☐ Trast əməliyyatları - müştərinin tapşırığına əsasən əmlakın idarə olunması istiqamətində aparılan əməliyyatdır
 - ☒ Trast əməliyyatları müştərinin borc kapitalına ehtiyacını ödəməyə yönəldilmiş fəaliyyətdir
 - ☐ Trast əməliyyatları əsasən xüsusi bank və ya maliyyə institutları tərəfindən həyata keçirilir
-

Sual: Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında "qanununa əsasən müəyyənləşdirə bilmərik: (Çəki: 1)

- ☐ Mərkəzi Bankın hüquqi statusunu
 - ☐ Mərkəzi Bankın məqsədini
 - ☐ Mərkəzi Bankın funksiya və səlahiyyətlərini
 - ☐ Mərkəzi Bankın idarəetmə və təşkilati strukturunu
 - ☒ Mərkəzi Bankın sədrini
-

Sual: Mərkəzi Bank haqqındakı fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☒ Mərkəzi Bank ölkədəki pul tədaviyinə müdaxilə edə bilməz
 - ☐ Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir
 - ☐ Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və müvafiq Qanunla müəyyənləşdirilir
 - ☐ Mərkəzi Bank müstəqil balansla, nizamnamə kapitalına və digər əmlakla malikdir
 - ☐ Mərkəzi Bank balansında olan əmlakla qanunvericiliyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir
-

Sual: Azərbaycanda sığorta işi hansı fəaliyyət sahəsinin meydana gəlməsi ilə sıx əlaqədardır. 1) kapitalist istehsal münasibətlərinin inkişafı ilə 2) neft sənayesinin meydana gəlməsi ilə 3) sahibkarlığın fəallaşması ilə 4) iqtisadi sistemin dəyişməsi ilə 5) risklərin neytrallaşdırılması ilə (Çəki: 1)

- ☐ 1,2
 - ☒ 1,2,3
 - ☐ 4,5
 - ☐ 1,4,5
 - ☐ bütün variantlar doğrudur
-

Sual: XIX əsrin axırlarında sığorta işinin inkişafında tərəqqi başlanılır? (Çəki: 1)

- ☒ neft sənayesinə xarici investorların cəlb edilməsi ilə
- ☐ neft sənayesində qəza hallarının artması ilə
- ☐ Bot sisteminin ölkəmizə dəvət olunması ilə
- ☐ neft sənayesində gəlirlərin artması ilə

☐ bütün variantlar doğrudur

Sual: Neçənci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı? (Çəki: 1)

- ☒ 1991-ci ildə
 - ☐ 1992-ci ildə
 - ☐ 1993-cü ildə
 - ☐ 1994-cü ildə
 - ☐ 1995-ci ildə
-

Sual: Dövlət Sığorta Nəzarətinin vəzifəsinə aid deyildir: (Çəki: 1)

- ☐ sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi,
 - ☐ sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi,
 - ☐ metodiki rəhbərliyin həyata keçirilməsi,
 - ☐ müvafiq normativ hüquqi sənədlərin hazırlanması
 - ☒ konsalting vəzifələrin həyata keçirilməsi
-

Sual: Milli sığorta bazarı Azərbaycanda neçənci ilin əvvəlindən formalaşmağa başlamışdır? (Çəki: 1)

- ☐ 1992-ci ilin axırlarında
 - ☐ 1992-ci ilin ortalarında
 - ☒ 1992-ci ilin əvvəlində
 - ☐ 1993-cü ilin ortalarında
 - ☐ 1994-cü ilin sonunda
-

Sual: Azərbaycan Respublikasının Milli Məclisi neçənci ildə Azərbaycanın tarixində ilk dəfə olaraq «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununu qəbul etdi. (Çəki: 1)

- ☒ 1993-cü ilin yanvar ayında
 - ☐ 1994-cü ilin yanvar ayında
 - ☐ 1993-cü ilin ortalarında
 - ☐ 1994-cü ilin sonunda
 - ☐ heç birində
-

Sual: Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqı yaradıldı? (Çəki: 1)

- ☒ 1993-cü ildə
 - ☐ 1994-cü ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 1996-cı ildə
 - ☐ 1992-ci ildə
-

BÖLMƏ: 03#02

Ad

03#02

Suallardan

21

Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: XIX-XX əsrin tsiklik iqtisadi böhranları nəticəsində bəzi kommersiya bankları: (Çəki: 1)

- ☐ inkişaf etdilər
- ☐ birləşdilər
- ☐ filiallarının sayını artırdılar
- ☒ xalis kommersiya və investisiya (müstəsna olaraq uzun müddətli kreditlərlə ixtisaslaşan) banklarına bölündülər
- ☐ nizamnamə kapitallarını əsaslı şəkildə artırdılar

Sual: Azərbaycanda sığorta fəaliyyətini aparmağa lisenziya almış ən iri sığorta şirkəti hansıdır? (Çəki: 1)

- ☒ "Azərisığorta" dır.
- ☐ "Temz Sığorta Qrupu"-dur
- ☐ "Standard Insurance"-dır
- ☐ "Paşa Sığorta"-dır
- ☐ "Meğa Sığorta"-dır

Sual: Hansı sığorta şirkətidir ki, Respublikanın bütün yerlərində filialları mövcuddur? (Çəki: 1)

- ☒ "Azərisığorta"
- ☐ "Temz Sığorta Qrupu"
- ☐ "Standard Insurance"
- ☐ "Paşa Sığorta"
- ☐ "Meqa Sığorta"

Sual: Həyat sığortasını həyata keçirir? 1) Atəşgah Həyat 2) Qala Həyat 3) Standard Insurance Həyat 4) Paşa həyat 5) Meğa həyat (Çəki: 1)

- ☐ 1,5
- ☐ 2,4
- ☒ 1,2
- ☐ 4,3
- ☐ 5,3

Sual: Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi nədir? (Çəki: 1)

- ☒ Banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, məliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
- ☐ açıq bazarda əməliyyatların aparılmasını təmin etməkdir
- ☐ faiz dərəcələrinin müəyyənləşdirilməsi təmin etməkdir
- ☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi təmin etməkdir

- ☐ kredit təşkilatlarının yenidən maliyyələşdirilmə-sini təmin etməkdir
-

Sual: Mərkəzi Bankın pul siyasətini həyata keçirdiyi alətlərə aid deyildir: (Çəki: 1)

- ☒ qapalı bazarda əməliyyatların aparılması;
☐ faiz dərəcələrinin müəyyənləşdirilməsi;
☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;
☐ kredit təşkilatlarının yenidən maliyyələşdirilmə-si;
☐ depozit əməliyyatlarının aparılması
-

Sual: İnvestisiya fondu neçə formada yaradıla bilər ? (Çəki: 1)

- ☐ 1
☒ 2
☐ 3
☐ 4
☐ 5
-

Sual: Qapalı investisiya səhmdar cəmiyyəti yaradılarkən səhmdarların sayı neçədən çox olmamalıdır? (Çəki: 1)

- ☐ 69 – dan yuxarı olmamalıdır
☐ 70-ə yaxın olmalıdır
☒ 50-dən yuxarı olmamalıdır
☐ 59-dan yuxarı olmamalıdır
☐ 80-dan yuxarı olmamalıdır
-

Sual: İxtisaslaşmış qeyri-bank maliyyə-kredit institutlarına aid deyildir: (Çəki: 1)

- ☐ investisiya şirkətləri
☐ maliyyə şirkətləri
☐ investisiya fondları;
☐ xeyriyyə fondları
☒ sığorta fondları
-

Sual: Bank sistemə aid deyildir: (Çəki: 1)

- ☐ kommersiya bankları;
☐ Əmanət bankları
☐ investisiya bankları;
☐ ipoteka bankları
☒ Finka bankları
-

Sual: Sığorta bölməsi neçə yerə ayrılır: (Çəki: 1)

- ☐ 1
☐ 3
☒ 2
☐ 4
☐ ayrılmır
-

Sual: Azərbaycan Respublikasının bank sistemində aid deyildir: 1) Azərbaycan Respublikasının Mərkəzi Bankından və investisiya təşkilatlarından ibarətdir. 2) Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılıdır 3) Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. 4) Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər. (Çəki: 1)

- ☐ 1
 - ☐ 3,4
 - ☒ 1,2
 - ☐ 2,4
 - ☐ 1,3
-

Sual: Bankın törəmə banklarının adında nəyin adı göstərilməlidir? (Çəki: 1)

- ☒ Əsas bankın
 - ☐ Mərkəzi bankın
 - ☐ Finka bankın
 - ☐ maliyyə bankının
 - ☐ əlavə ad verilməsi
-

Sual: Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limitini hansı təşkilat tərəfindən müəyyən edilir? (Çəki: 1)

- ☐ Xarici bank
 - ☐ Beynəlxalq bank
 - ☒ Mərkəzi Bank
 - ☐ Kommersiya bankı
 - ☐ heç biri
-

Sual: Neçənci ildə qəbul olunmuş qanunda aşağıdakı məsələlərə baxılmışdır? 1) Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, 2) İqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, 3) Bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi, 4) Bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi (Çəki: 1)

- ☒ 4 mart 2005-ci il tarixli əlavə ilə
 - ☐ 10 dekabr 2004-cü il tarixli əlavə ilə
 - ☐ 11 fevral 2007-ci il tarixli əlavə ilə
 - ☐ 18 dekabr 2006-cı il tarixli əlavə ilə
 - ☐ heç birində
-

Sual: Dünyada ilk pensiyə fondu harada yaranmışdır? (Çəki: 1)

- ☐ Almaniya
 - ☒ Amerikada
 - ☐ İngiltərədə
 - ☐ İtaliya
 - ☐ Fransada
-

Sual: İstəyə bağlı pensiyə fondları hansı ölkədədir? (Çəki: 1)

- ☐ 1,2
 - ☒ 2,3
 - ☐ 3,4
 - ☐ 4,5
 - ☐ hamısında
-

Sual: Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün hansı təşkilatın dövlət qeydiyyatından keçməlidir? (Çəki: 1)

- ☐ Mərkəzi bankdan
 - ☐ Prezident aparatından
 - ☐ İqtisadi inkişaf nazirliyindən
 - ☒ Ədliyyə Nazirliyindən
 - ☐ heç birindən
-

Sual: Kommersiya bankının yaradılması üçün 1-ci növbədə hüquqi şəxs statusunu almalıdır, yoxsa lisenziyanı? (Çəki: 1)

- ☒ hüquqi şəxs statusunu
 - ☐ lisenziyanı
 - ☐ hüquqi şəxs statusunu almadanda, fəaliyyət göstərə bilər
 - ☐ Lisenziya almadanda, fəaliyyət göstərə bilər
 - ☐ eyni vaxtda hər ikisini ala bilər
-

Sual: Mərkəzi banka yazılı vəsatət nə zaman verilir? (Çəki: 1)

- ☐ Lisenziyanı aldıqdan sonra
 - ☒ Nizamnamə kapitalının maksimum həddini müəyyən etdikdən sonra
 - ☐ Nizamnamə kapitalının minimum həddini müəyyən etdikdən sonra
 - ☐ hüquqi şəxs statusunu aldıqdan sonra
 - ☐ heç biri
-

Sual: Kommersiya bankları bank sisteminin neçənci pilləsini təşkil edir? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Bölmə: 03#01

Ad	03#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒

Sual: İlk kommersiya bankları nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☒ XVIII-XIX əsrlərdə
 - ☐ XV-XVI əsrlərdə
 - ☐ XVI-XVII əsrlərdə
 - ☐ XIV-XV əsrlərdə
 - ☐ XIII-XIV əsrlərdə
-

Sual: İlk Kommersiya banklarının fəaliyyət sahələrinə daxil deyil: (Çəki: 1)

- ☐ müəssisələrin qiymətli kağızları ilə işləməsi
 - ☐ uzunmüddətli istiqrazların verilməsi
 - ☐ kapitallarda pay iştirakı
 - ☐ veksellərin uçuotu, bank akseptləri
 - ☒ banknotların emissiyası
-

Sual: Kommersiya banklarına aid deyildir: (Çəki: 1)

- ☒ Kommersiya bankları ilə yalnız hüquqi şəxslər məşğul olur,
 - ☐ Eləcə də dövlət qiymətli kağızları ilə əməliyyatları həyata keçirir
 - ☐ Kommersiya bankları pay və ya səhmdar əsaslarla yaradılır
 - ☐ Kommersiya banklarının qarşılıqlı kredit cəmiyyətlərindən və əmanət banklarından fərqləndirən ənənəvi funksiyalarına trust əməliyyatları aiddir
 - ☐ heç biri
-

Sual: Kommersiya banklarının təsnifləşdirilməsinə aid deyildir: (Çəki: 1)

- ☐ həyata keçirilən əməliyyatların növünə görə
 - ☐ filial şəbəkəsinin mövcudluğuna görə
 - ☐ ərazi əlamətlərinə görə
 - ☒ İşçilərin sayına görə
 - ☐ heç biri
-

Sual: Borc almaq və borc vermək hansı təşkilata aiddir: (Çəki: 1)

- ☒ Kommersiya banklarına
 - ☐ İstehsal müəssisələrinə
 - ☐ maliyyə insitutlarına
 - ☐ İnvesisiya fondlarına
 - ☐ hamısına
-

Sual: Borc almaq çox zaman hansı şəkildə ortaya çıxır? 1) əmanət şəklində, 2) kredit şəklində 3) xammal şəklində (Çəki: 1)

- ☒ 1
- ☐ 2
- ☐ 3
- ☐ 2,3

Sual: Kommersiya banklarının bank sistemi içərisində ən önəmli fəaliyyətlərindən birisi də nədir? 1) bank pulunu yarada bilməsidir. 2) bank pulunu yarada bilməməsidir. 3) bank faizlərinin yüksək olmasıdır 4) bank pulunu qaytara bilməməsidir (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ heç biri
-

Sual: Bank pulu neçə yaradılır? 1) Banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, 2) Təkrar kredit olaraq verilməsi nəticəsində 3) Qiymətli kağızlar emisiya etməklə 4) Xarici borclanmaqla 5) Banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində (Çəki: 1)

- ☐ 1,3
 - ☐ 2,4
 - ☒ 5
 - ☐ 2
 - ☐ 4
-

Sual: Geniş şəkildə banklar neçə funksiya yerinə yetirirlər ? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 5
 - ☒ 6
 - ☐ 7
-

Sual: Kommersiya banklarının hansı funksiyasının köməkliyi ilə iqtisadi sistemdəki risqi və qeyri-müəyyənliyi aradan götürmüş olurlar? (Çəki: 1)

- ☐ Depozit funksiyasında
 - ☐ Pul ödəmə və hesablaşma funksiyasında
 - ☒ Vasitəçilik funksiyasında
 - ☐ Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili funksiyalarında
 - ☐ Bankların konsultasiya xidməti funksiyasında
-

Sual: Hansı funksiya vasitəsilə kommersiya banklarının ölkənin ilkin və ikinci qiymətli kağız bazarının təşkilində rolu müəyyənləşir? (Çəki: 1)

- ☐ Depozit funksiyasında
 - ☐ Pul ödəmə və hesablaşma funksiyasında
 - ☐ Vasitəçilik funksiyasında
 - ☒ Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili funksiyalarında
 - ☐ Bankların konsultasiya xidməti funksiyasında
-

Sual: Hüquqi və fiziki şəxslərin əmanət və depoziti, kommersiya banklarının hansı əməliyyatlarının tərkibinə aiddir: 1) Aktivə 2) passivə 3) hər ikisinə 4) trendə (Çəki: 1)

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ heç birinə

Sual: Kommersiya banklarının aktiv əməliyyatlarına aiddir: (Çəki: 1)

- ☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi;
- ☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
- ☐ İnvestisiyalaşdırma;
- ☐ REPO əməliyyatları;
- ☒ hamısı

Sual: Kommersiya banklarının aktiv əməliyyatlarına aid deyildir: (Çəki: 1)

- ☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi
- ☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
- ☐ İnvestisiyalaşdırma;
- ☐ Valyuta dilinq əməliyyatları;
- ☒ Hüquqi və fiziki şəxslərin əmanət və depoziti;

Sual: Kommersiya banklarının aktiv əməliyyatlarına aid deyildir: (Çəki: 1)

- ☐ Gəlir əldə etmək məqsədi ilə həyata keçirilir.
- ☐ Bankın lazımı likvidliyinin qorunması əsas götürülür.
- ☐ Risklərinin ayrı-ayrı əməliyyat növləri arasında optimal bölüşdürülməsi lazımdır
- ☒ Yerinə yetirdiyi məsələlərə görə bank aktivlərini üç qrupa ayırmaq olar
- ☐ heç biri

Sual: Bank gəlirlərinin əldə edilməsi istiqamətində aparılan əməliyyatların 1-ci qrupuna aid deyildir: 1) bankın kassalarında olan vəsaitlər; 2) Qiymətli kağızlara olan investisiyalar 3) Mərkəzi bankın müxbir hesabında olan qalıqlar; 4) Valyuta dilinq əməliyyatları; (Çəki: 1)

- ☒ 2,4
- ☐ 1,4
- ☐ 2,3
- ☐ 1,2
- ☐ 3,4

Bölmə: 04#01

Ad	04#01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒

Sual: Qiymətli kağız emissiyasını həyata keçirən şəxslə investisiya bankı arasında həll olunmalı məsələlərə aid deyil: (Çəki: 1)

- ☐ qiymətli kağızın növü
- ☒ tollinq şərtləri
- ☐ qiymətli kağızın qiyməti
- ☐ emissiya tarixi
- ☐ müqavilə şərtlərinin müəyyənləşdirilməsi

Sual: Təkrar bazarda investorlara qiymətli kağızların satışında vasitəçilik edənlər kimlərdir (Çəki: 1)

- ☐ kommersiya bankları, broker
- ☐ investisiya bankları, mərkəzi bank
- ☐ diler, injiniring firmaları
- ☒ broker, diler
- ☐ maliyyə nazirliyi, fond birjası

Sual: Qiymətli kağızlar birjalari haqqında fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ birjada aparılan əməliyyatlar tələb-təklif qanununa uyğun olaraq həyata keçirilir
- ☐ qiymətli kağızlarını birjada tədavül etdirən cəmiyyətlər haqqında məlumatlar birja vasitəsilə ictimaiyyətə çatdırılır
- ☐ qiymətli kağızlar birjalari fonda ehtiyacı olan hüquqi şəxslərin tələblərinin ödənilməsinə kömək edir
- ☐ qiymətli kağızlar birjalari ölkə iqtisadiyyatının yaxın gələcəyini proqnozlaşdırmağa köməklik edir
- ☒ qiymətli kağızlar birjalari ölkədə inflyasiya dərəcəsinin artmasına təsir edir

Sual: Bir istiqraz və ya səhmin birjada kotirovkaya alınmasının emitent və investor şirkətə verdiyi faydalara aid deyil: (Çəki: 1)

- ☐ qiymətli kağızları birjada kotirovkaya alınmış emitentlər birjaya ən son məlumatları verməlidirlər
- ☐ birjada kotirovkaya alınmış qiymətli kağızlar üçün daimi satış yeri mövcuddur
- ☐ investorlardan cüzi miqdarda komissiyon haqqı tutulur
- ☐ birjada tədavül edilən qiymətli kağızların qiymətlərində spektulyativ dalğalanma olmur
- ☒ qiymətli kağızların birjada satılması vergidən yayınmaya kömək edir

Sual: Bazarda alınıb satılan qiymətli kağız növlərinə görə kapital bazarlarının təsnifatına daxil deyil: (Çəki: 1)

- ☒ Good-will bazarı
- ☐ yalnız səhmdar cəmiyyətlərinin
- ☐ aksiyalarının tədavül edildiyi aksiya bazarları
- ☐ şirkət istiqrazlarının tədavül edildiyi istiqraz bazarları
- ☐ dövlət istiqrazlarının tədavül edildiyi dövlət istiqrazları bazarları

- ☐ qarışıq bazarlar
-

Sual: Üçüncü kateqoriyalı bazarlar nəyin əsasında formalaşır? (Çəki: 1)

- ☒ Birjada kotirovkaya alınmış qiymətli kağızların birja xaricində alınıb satılması ilə
 - ☐ Müşahdə şurası tərəfindən alınmış qiymətli kağızların birja daxilində alınıb satılması ilə
 - ☐ Direktorların iştirakı ilə alınmış qiymətli kağızların birja daxilində alınıb satılması ilə
 - ☐ İlk dəfə dövriyyəyə çıxarılan uzun müddətli qiymətli kağızların tədavül edildiyi bazar əsasında
 - ☐ heç biri
-

Sual: Hansı bazarlar ilkin və təkrar bazarlar olaraq tərif edilir? (Çəki: 1)

- ☐ Əmək bazarları
 - ☒ Kapital bazarları
 - ☐ Daşınmaz əmlak bazarları
 - ☐ Daşınan əmlak bazarları
 - ☐ heç biri
-

Sual: Maliyyə bazarına aid deyildir: (Çəki: 1)

- ☐ Maliyyə bazarlarını əl dəyişdirən fondların dövriyyə müddətlərinə görə növlərə ayırmaq olar
 - ☒ Maliyyə bazarlarını 3 yerə ayrılır
 - ☐ Maliyyə bazarlarını rəsmi bazar yerinə sahib olması amilinə görə də təsnif etmək mümkündür
 - ☐ Pul bazarı maliyyə bazarının növlərinə aidedilir
 - ☐ hamısı
-

Sual: Pul bazarının təşkilati baxımından mühüm quruluşuna aiddir: (Çəki: 1)

- ☒ Ticarət bankları
 - ☐ Mərkəzi bank
 - ☐ Qiymətli kağızlar birjası
 - ☐ Sərbəst maliyyə bazarları
 - ☐ hamısı
-

Sual: Kapital bazarlarının təşkilati baxımından mühüm və yeganə quruluşuna aiddir: (Çəki: 1)

- ☐ Ticarət bankları
 - ☐ Mərkəzi bank
 - ☒ Qiymətli kağızlar birjası
 - ☐ Sərbəst maliyyə bazarları
 - ☐ hamısı
-

Sual: Qiymətli kağızın yaranmasına aiddir? (Çəki: 1)

- ☐ fond təkilifi əsasında
- ☐ fond tələbi əsasında

- ☐ fondların bir tərəfdən əks tərəfə transferi əsasında
- ☐ əks tərəfin fondu təklif edənə müəyyən bir sənədin verilməsi əsasında
- ☒ hamısı

Sual: Maliyyə bazarlarının vasitəçilərinə aid deyildir: (Çəki: 1)

- ☐ Fondun təklif edilməsində iştirak edir
- ☐ Fondun tələb edilməsində iştirak edir
- ☒ Bazarda bağlanan əqdlərin içində böyük paya sahibdirlər
- ☐ Təklif edilən fondların ,bu fondları tələb edənlərin ixtiyarına verilməsində rol çox böyükdür
- ☐ hamısı

Sual: Maliyyə bazarlarının vasitəçilərinə aiddir: (Çəki: 1)

- ☐ Fondun təklif edilməsində iştirak edir
- ☐ Fondun tələb edilməsində iştirak edir
- ☐ Bazarda bağlanan əqdlərin içində kiçik paya sahibdirlər
- ☐ Təklif edilən fondların ,bu fondları tələb edənlərin ixtiyarına verilməsində rol çox böyükdür
- ☒ hamısı

Sual: Hansı fəaliyyətlərin yerinə yetrilməsində vasitəçi qurumların rolü çox böyükdür? (Çəki: 1)

- ☐ Fondun təklif edilməsində
- ☐ Fondun tələb edilməsində
- ☐ Bazarda bağlanan əqdlərin içində kiçik paya sahib olmasında
- ☒ Təklif edilən fondların ,bu fondları tələb edənlərin ixtiyarına verilməsində
- ☐ Hamısında

Sual: Əmanətin tərifinə aiddir: (Çəki: 1)

- ☒ Fərdi gəlirin cari istehlaka sərf olunmamış hissəsidir
- ☐ Fərdi gəlirin cari istehlaka sərf olunmuş hissəsidir
- ☐ Gənaət şəklində fond yığımını həvəsləndirməkdir
- ☐ Ölkədə formalaşan fondların rasional istifadəsidir
- ☐ hamısı

Bölmə: 02#03

Ad	02#03
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsində əsas götürülə bilməz: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
 - ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
 - ☒ Qeyri-hökumət təşkilatlarının fəaliyyəti haqqında qanun
 - ☐ Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası qanunları
 - ☐ Milli Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları
-

Sual: Bank sistemi haqqındakı fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər
 - ☒ Bank sistemi kommersiya banklarından təşkil olunur
 - ☐ Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər
 - ☐ Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada "bank" sözü olmalıdır
 - ☐ Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti Mərkəzi Bank tərəfindən müəyyən edilir
-

Sual: "Banklar haqqında Azərbaycan Respublikasının Qanunu" nun məqsədi hesab edilə bilməz: (Çəki: 1)

- ☐ Azərbaycanda bank sistemi-nin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması
 - ☐ iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması
 - ☒ Nağd pul dövriyyəsinin sürətləndirilməsi
 - ☐ bank əmələtçilərinin və kreditörələrinin müdafiəsinin gücləndirilməsi
 - ☐ bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi
-

Sual: Mərkəzi Bankın pul siyasətini həyata keçirmək üçün istifadə etdiyi alətlərə daxil deyil: (Çəki: 1)

- ☐ açıq bazarda əməliyyatların aparılması
 - ☐ faiz dərəcələrinin müəyyənəşdirilməsi
 - ☒ istehlak kreditlərinin verilməsi
 - ☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənəşdirilməsi
 - ☐ kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
-

Sual: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin vəzifələrinə daxil deyil: (Çəki: 1)

- ☐ ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi
 - ☐ sığortaçıların, sığortalıların mənafeyinin müdafiəsi
 - ☐ dövlət mənafeyinin müdafiəsi
 - ☒ sığorta xidmətinin göstərilməsi
 - ☐ müvafiq normativ hüquqi sənədlərin hazırlanması
-

Sual: Günümüzəda sığorta sisteminin fəaliyyətini tərənnüm edən əlamətlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ sığortanın təşkil prinsiplərinin köklü şəkildə yenidən həyata keçirilməsi
 - ☐ sığorta fəaliyyətində inhisarın aradan qaldırılması
 - ☒ bəzi sığorta növlərinin icbariliyi
 - ☐ sığorta bazarının formalaşması
 - ☐ əhali arasında sığorta xidmətlərinin genişlənməsi
-

Sual: Sığorta bazarının inkişafı üçün təmin edilməsi vacib olan xüsusiyyətlərə aid deyil: (Çəki: 1)

- ☐ mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara eyni şərait yaradılmalıdır
 - ☐ əhaliyə göstərilən sığorta xidmətlərinin həcmi artırılmalıdır
 - ☒ Sığorta şirkətlərinin fəaliyyəti məhdudlaşdırılmalıdır
 - ☐ sığortalılar qarşısında öhdəliklər yerinə yetirilməlidir
 - ☐ sığortalıların və sığorta bazarının peşəkar iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması təmin edilməlidir
-

Sual: Bank gəlirlərinin əldə edilməsi istiqamətində aparılan əməliyyat hesab edilə bilməz: (Çəki: 1)

- ☐ Fiziki və hüquqi şəxslərin kreditləşməsi;
 - ☐ Qiymətli kağızlara olan investisiyalar;
 - ☐ İnvestisiya proyektləri;
 - ☐ Valyuta diling əməliyyatları;
 - ☒ Mərkəzi bankın müxbir hesabında olan qalıqların artırılması
-

Sual: Mərkəzi Bank tərəfindən kommersiya banklarına lisenziya verilməsindən imtinaya əsas ola bilməz: (Çəki: 1)

- ☐ İdarə Heyətinin sədri, onun müavinləri və baş mühasib onların qarşısında qoyulan ixtisas tələblərinə uyğun olmadıqda
 - ☐ təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda
 - ☒ nizamnamə kapitalı həddən artıq çox olduqda
 - ☐ kredit təşkilatının lisenziya almaq üçün təqdim etdiyi sənədlər mövcud qanunvericiliyə uyğun olmadıqda
 - ☐ kredit təşkilatının lisenziya almaq üçün təqdim etdiyi sənədlər Mərkəzi Bankın normativ aktlarının tələbinə uyğun olmadıqda
-

Sual: Lizingin xarakterik cəhətlərindən biri hesab edilə bilməz: (Çəki: 1)

- ☐ kreditin ənənəvi formalarından fərqli olaraq lizingdə ssudanm pul forması iştirak etmir
 - ☒ lizing götürən əmlakın istifadə müddəti bitənədək onu lizing verənə qaytarmalıdır
 - ☐ lizingdə ssudanın əmlak forması təzahür edir;
 - ☐ təminat obyektı olan lizing əmlakı kreditorun mülkiyyətində qalır
 - ☐ ssudanın məbləği əmlakın dəyəri (iikin və ya qalıq) əsasında müəyyən olunur;
-

Sual: Lizingin mənfi cəhəti hesab edilə bilməz (Çəki: 1)

- ☐ Lizing müqavilənin bağlanmadığı, lakin avadanlığın köhnəldiyi halda icarədar köhnə avadanlığa görə icarə haqqı ödəyir

- ☐ Operativ lizinqdə köhnəlməmiş avadanlığın riski icarəverəndə olur, o da itkiyə məruz qalmamaq üçün icarə haqqını qaldırır
- ☐ Maliyyə lizinqində avadanlıq köhnəldikdən sonra da lizinq ödənilir.
- ☐ Əgər obyekt iri və unikaldırsa, müqavilənin hazırlanması çox vaxt və vəsait tələb edir.
- ☒ Təminat əmlakın özü olur

Sual: Forfeytinq əməliyyatlarının mərhələlərinə daxil deyil (Çəki: 1)

- ☐ forfeyster tərəfindən satıcının ərizəsinə baxılır
- ☐ sövdələşməsinin maliyyə və əmtəə xarakterli olmasını müəyyənləşdirir
- ☐ valyuta, maliyyələşmə müddəti, idxalçı və ixracçının yerləşdiyi məkan və s. məlumatlar öyrənilir
- ☐ forfeyster kredit təhlili apararaq ixracçını dəqiq qiymətlə tanış edir
- ☒ malgöndərən tərəfindən verilən veksellər satın alınır forfeyster tərəfindən

Sual: Foreytinqləşmənin xarici ticarətin kreditləşmə forması kimi ixracçıya verdiyi üstünlüklərdən biri hesab edilə bilməz: (Çəki: 1)

- ☐ debitor borclardan daxilolmalar
- ☐ balansın sadələşdirilməsi
- ☒ diskontla maliyyələşdirmə
- ☐ riskdən sığortalanma
- ☐ borc tələbnamələrin idarə olunması xərclərinə qənaət

Bölmə: 03#03

Ad	03#03
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İlk Kommersiya banklarının fəaliyyət sahələrinə daxil deyil: (Çəki: 1)

- ☐ müəssisələrin qiymətli kağızları ilə işləməsi
- ☐ uzunmüddətli istiqrazların verilməsi
- ☐ kapitallarda pay iştirakı
- ☐ veksellərin uçuotu, bank akseptləri
- ☒ banknotların emissiyası

Sual: XIX-XX əsrin tsiklik iqtisadi böhranları nəticəsində bəzi kommersiya bankları: (Çəki: 1)

- ☐ inkişaf etdilər
- ☐ birləşdilər
- ☐ filiallarının sayını artırdılar
- ☒ xalis kommersiya və investisiya (müstəsna olaraq uzun müddətli kreditlərlə)

ixtisaslaşan) banklarına bölündülər

- ☐ nizamnamə kapitallarını əsaslı şəkildə artırdılar
-

Sual: 1952-çi ildə San-Fransiskoda yaranmışdır? (Çəki: 1)

- ☒ lizinq şirkətləri
 - ☐ faktoring şirkətləri
 - ☐ forfeyting şirkətləri
 - ☐ trast şirkətləri
 - ☐ heç biri
-

Sual: Lizinq əməliyyatlarının iştirakçıları neçə yerə bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 6
-

Sual: Lizinq əməliyyatlarının əsas iştirakçılarına aid deyildir: (Çəki: 1)

- ☐ Lizinq verənlər
 - ☐ lizinq alanlar
 - ☐ istehsal və ticarət kompaniyaları
 - ☒ lizinq verəni kreditləşdirən
 - ☐ hamısı
-

Sual: Lizinq əməliyyatlarının əlavə iştirakçılarına aid deyildir: (Çəki: 1)

- ☐ lizinqverəni kreditləşdirən
 - ☐ sövdələşmələrin zəmanətçisi
 - ☐ kommersiya və investisiya bankları
 - ☐ sığorta kompaniyaları
 - ☒ lizinq alanlar
-

Sual: Lizinq əməliyyatının formalarına aid deyildir: (Çəki: 1)

- ☐ maliyyə lizinqi
 - ☐ Operativ lizinq
 - ☐ Geri qaytarılan lizinq
 - ☒ Konsaltinq lizinqi
 - ☐ Roveller lizinqi
-

Sual: Lizinq faizini təşkil edir? 1) resurslar üçün ödəmə, 2) lizinq marjası 3) risk mükafatı 4) amortizasiya 5) mənfəətlilik (Çəki: 1)

- ☐ 4
- ☐ 5
- ☐ 4,3,1
- ☒ 1,2,3
- ☐ 2,3,5

Sual: Maliyyə lizinqinə aiddir: 1) uzunmüddətli razılaşma növüdür 2) əşyanın əldə olunması və saxlanması xərcləri bir lizinq kontraktı müddətində ödənilir 3) amortizasiya icarədar tərəfindən tam ödənilir 4) əmlakın quraşdırma və cari xidmət xərcləri icarədarın öhdəliyindədir. 5) çoxlu sayda tərəflər olur, (Çəki: 1)

- ☒ 1,3,4
 - ☐ 3,4
 - ☐ 2,5
 - ☐ 1,3,5
 - ☐ 2,3,4
-

Sual: Sublizinqə aid deyildir? (Çəki: 1)

- ☐ lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi ilə yaranması.
 - ☒ lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə ilə əvəz edə bilməsi.
 - ☐ İcarə ödəmələrinin əldə olunma hüququ əsas icarəverəndə olması.
 - ☐ lizinq verənin dəyişməsi
 - ☐ hamısı
-

Sual: Sublizinqə aiddir: 1) lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi 2) lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə ilə əvəz edə bilməsi 3) İcarə ödəmələrinin əldə olunma hüququ əsas icarəverəndə olması 4) lizinq verənin dəyişməsi (Çəki: 1)

- ☐ 2,4
 - ☐ 2, 3
 - ☒ 1,3,4
 - ☐ 1,2
 - ☐ 3,4,2
-

Sual: İştirakçıların müxtəlif ölkələrdə fəaliyyət göstərməsini lizinqin hansı formasına aid etmək olar? (Çəki: 1)

- ☐ Maliyyə lizinqinə
 - ☒ Beynəlxalq lizinqə
 - ☐ Daxili lizinqə
 - ☐ Sublizinqə
 - ☐ heç birinə
-

Sual: Lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi ilə yaranması lizinqin hansı formasına aid etmək olar? (Çəki: 1)

- ☐ Maliyyə lizinqinə
 - ☐ Beynəlxalq lizinqə
 - ☐ Daxili lizinqə
 - ☒ Sublizinqə
 - ☐ heç birinə
-

Sual: Lizinq alana texnoloji baxımdan müxtəlif avadanlıqlar lazım olduqda hansı lizinq

formasına müraciət etməlidir? (Çəki: 1)

- ☐ Maliyyə lizinqinə
- ☐ Beynəlxalq lizinqə
- ☐ Daxili lizinqə
- ☐ Sublizinqə
- ☒ Rovelver lizinqə

Bölmə: 04#02

Ad	04#02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bir investisiya bankının qiymətli kağız emissiyasına vasitəçilik etmə missiyasının icrası mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ emissiyanın planlaşdırılması
- ☐ emissiya müddətinin müəyyən olunması
- ☐ rəsmiyyətin yerinə yetirilməsi
- ☐ qiymətli kağızların satışı
- ☒ investisiya kreditlərinin verilməsi

Sual: Qiymətli kağız emissiyasının müvəffəqiyyətlə başa çatması nədən asılı deyil? (Çəki: 1)

- ☐ dövriyyəyə çıxarılan qiymətli kağız növündən
- ☐ qiymətli kağız sahibinin verəcəyi təminatdan
- ☒ maliyyə leverecindən
- ☐ qiymətli kağızın faiz qiymətindən
- ☐ qiymətli kağızın nominal dəyərindən

Sual: İnvestisiya banklarının birləşərək emissiyaya vasitəçilik etmələrinin səbəblərinə aid deyil? (Çəki: 1)

- ☐ emissiyası planlaşdırılan qiymətli kağızın toplam dəyəri bir investisiya bankının satın alma gücündən çoxdur
- ☒ dövlət müdaxiləsindən yaxa qurtarmaq
- ☐ Satışına zəmanət verilən qiymətli kağızın daşdığı risk yüksəkdir
- ☐ vasitəçi q
- ☐ urumun satış strukturu emissiyanın vaxtında başa çatmasına imkan vermir
- ☐ vasitəçi qurumun təşkilati strukturu qiymətli kağızların kütləvi şəkildə yerləşdirilməsinə imkan vermir

Sual: Qiymətli kağızlarını birjada kotirovkaya verən bir şirkətin əldə edəcəyi faydalara daxil deyil: (Çəki: 1)

- ☐ qiymətli kağızların qiymətlərində nəzərə çarpılacaq dalğalanma olmur
 - ☐ qiymətli kağızları birjada dövriyyə edən bir şirkət sonrakı buraxılışlarda qiymətli kağızları uyğun bir bazarla təmin edə bilər
 - ☐ birja bülletenlərində haqqında məlumat dərc olunan təşkilatlar cəmiyyətdə də müsbət reputasiya formalaşdırır
 - ☒ qiymətli kağızlarını birjada kotirovkaya verən bir şirkət xərclərin artması ilə qarşılaşır ki, bunu da kapital adlandırmaq olar
 - ☐ kotirovkaya alınmış aksiya və istiqrazlar sağlam 1 bazar şəraitində tədavi edilir
-

Sual: Kapital bazarlarının təsnifat əlamətlərinə daxil deyil (Çəki: 1)

- ☐ bazarda dövriyyə edən qiymətli kağızların bazara ilk dəfə təklif olunub olunmamasına görə
 - ☐ kapital bazarlarının fəaliyyət formalarına görə
 - ☐ kapital bazarlarının müəyyən 1 bazar yerinin olub olmamasına görə
 - ☐ bazarda alınıb satılan qiymətli kağız növlərinə görə
 - ☒ tənzimlənmə formalarına görə
-

Sual: Aşağıdakılardan hansı yalnışdır: (Çəki: 1)

- ☐ ilkin kapital bazarı-ilk dəfə tədaviyə çıxan qiymətli kağızların dövr etdiyi bazardır
 - ☐ təkrar kapital bazarı-təkrar dövriyyəyə buraxılan və hələ də dövriyyədə olan qiymətli kağızların tədaviyə olduğu bazardır
 - ☒ təkrar kapital bazarı-üzərində dəyişiklik edilmiş qiymətli kağızların hərəkət etdiyi ünvandır
 - ☐ kotirovkaya alınmış qiymətli kağızların birjadan kənarda satılması nəticəsində formalaşır
 - ☐ dördüncü kateqoriyalı bazar-qiymətli kağızların vasitəçisiz alınıb satılması nəticəsində formalaşan bazardır
-

Sual: Qiymətli kağızların birbaşa emissiyası haqqında deyilən fikirlərdən biri düzgün deyil: (Çəki: 1)

- ☐ birbaşa emissiya- dövriyyəyə buraxılan qiymətli kağızların geniş investor kütləsinə satılmasını güdür
 - ☐ birbaşa emissiyada 1 və ya çox az sayda investorla əlaqə qurulması halına da rast gəlinir
 - ☒ birbaşa emissiya-kapital bazarında ixtisaslaşmaya səbəb olur
 - ☐ birbaşa emissiya-xərclərin aşağı olması ilə fərqlənir
 - ☐ birbaşa investisiya zamanı qiymətlilərin reallaşdırılması uzun müddət tələb edir
-

Sual: Vasitəçi ilə aparılan emissiyanın üstün cəhəti hesab edilə bilməz: (Çəki: 1)

- ☐ vasitəçi təşkilat yüksək ixtisaslaşmış struktura malikdir
 - ☐ emitent vasitəçinin brendindən istifadə edə bilər
 - ☐ satma zamanı verən vasitəçi xidmətinə də rast gəlinir
 - ☐ bazarı təlaşlandırmadan qiymətli kağızları tədaviyə buraxmaq mümkündür
 - ☒ müştəri tələblərinin və fikirlərinin birbaşa öyrənilməsi
-

Sual: İnvestisiya banklarının əsas funksiyası hesab olunur: (Çəki: 1)

- ☐ pul vəsaitlərinin bölücdürülməsi
- ☐ nağdsız əməliyyatların stimullaşdırılması
- ☐ akkreditiv ödəniş formasının həyata keçirilməsi
- ☒ əmanət fondlarının ona ehtiyacı olan şəxslərə çatdırılmasında vasitəçilik
- ☐ kredit xətlərinin açılması

Sual: Əmanətlərin formalaşmasına ehtiyac nə zaman olmur? (Çəki: 1)

- ☐ real investisiyalar üçün fond tələb olunarsa
- ☒ real investisiyalar üçün fond tələb olunmazsa
- ☐ Effektiv şəkildə işləyən bazarların mövcud olması ilə
- ☐ fərdi əmanətləri mövcud olması ilə
- ☐ hamısında

Sual: Şəxsin müəyyən bir hesabat dövründəki əldə etdiyi gəliri neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 5
- ☐ heç bir hissədən ibarət deyil

Sual: Aşağıda verilmiş nəyin düsturudur? $G = \Theta + X$ (Çəki: 1)

- ☒ Əmanətin
- ☐ Gəlirin
- ☐ Xərclərin
- ☐ Səmərəliliyin
- ☐ Rentabiliyin

Sual: Cari gəlir sabit hesab edilsə onda nə olar? (Çəki: 1)

- ☐ Şəxsin fərdi əmanəti neqativ olacaqdır
- ☐ Şəxsin fərdi əmanəti pozitiv olacaqdır
- ☒ Şəxsin fərdi əmanəti cari xərclərin həcminə bağlı olacaqdır
- ☐ Fərdi əmanət sıfır olar
- ☐ hamısı aiddir

Bölmə: 04#03

Ad	04#03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya bankları üçün müraciət etmiş emitent barədə hansı məlumat önəmli deyil: (Çəki: 1)

- ☒ emitent şirkətin tərəfdaşlıq əlaqələri
 - ☐ emitentin maliyyə strukturu
 - ☐ emitent şirkətin fəaliyyət şərtləri
 - ☐ emitentin hansı sənaye sektoruna aid olması
 - ☐ emitentin kapital bazarındakı mövqeyi və davranışı
-

Sual: Azərbaycan Respublikasının "Qiymətli kağızlar haqqında" qanuna görə verilmiş fikirlərdən hansı yanlışdır? (Çəki: 1)

- ☐ emissiya zamanı emitent emissiya prospektindəki məlumatın əldə edilməsi mümkünlüyünü təmin etməlidir
 - ☐ emitent emissiya barədə dövrü mətbuatda məlumatın açıqlanması üçün bildiriş dərc etməyə borcludur
 - ☐ emitent ildə bir dəfə özünün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini dövrü mətbuatda əks etdirməlidir
 - ☐ emitent təsərrüfat fəaliyyətinin vəziyyəti barədə mətbuatda məlumat yaymalıdır
 - ☒ emitent investisiya bankına kommersiya sirrini verməlidir
-

Sual: Sərbəst kapital bazarı haqqında fikirlərdən biri yanlışdır (Çəki: 1)

- ☒ Sərbəst kapital bazarları kiçik əraziləri əhatə edir
 - ☐ sərbəst bazarlarda aparılan alqı-satqı əməliyyatları adətən anonim aparılır
 - ☐ sərbəst kapital bazarında investorun aldatılma riski böyükdür
 - ☐ sərbəst kapital bazarları maliyyə əməliyyatlarının sürətlə həyata keçirilməsini təmin etmir
 - ☐ sərbəst kapital bazarında qiymətli kağızı alan şəxs onu istədiyi anda nağd pula çevirə bilmir
-

Sual: Müəyyən bir qiymətli kağız üçün daimi bazar yerinin təmin olunması şərtlərinə aid deyil: (Çəki: 1)

- ☐ sıx-sıx tədavül edilə bilməsi
 - ☐ tələb və təklif qiymətləri arasında qiymət fərqlinin cüzi olması
 - ☒ emitentin yüksək maliyyə imkanlarının olması
 - ☐ alqı-satqı əməliyyatları sürətlə həyata keçirilməsi
 - ☐ aparılan əməliyyatlar arasında qiymət fərqlinin cüzi olması
-

Sual: Dördüncü kateqoriyalı bazarlarda fəaliyyət göstərmənin əsas səbəblərinə aid deyil: (Çəki: 1)

- ☒ ixtisaslaşdırılmış vasitəçilərin xidmətindən istifadə edilməsi
 - ☐ sərfəli qiymət axtarışı
 - ☐ komissiyon xərclərinə qənaət
 - ☐ şirkət adının gizli saxlanması
 - ☐ əməliyyatın sürətlə yerinə yetirilməsi
-

Sual: İnvestor baxımından özəl emissiyanın üstün cəhəti hesab oluna bilməz: (Çəki: 1)

- ☐ emissiya ilə əlaqədar bütün rəsmi işlər qısa müddətə başa çatdırılır

- ☒ dar çərçivəli potensial istehlakçı kütləsinə malik olmaq
- ☐ qısa müddətli reallaşdırma aparılır və lazımi maliyyə kütləsi əldə edilir
- ☐ emissiya ərzində reklam xərclərinə qənaət edilir
- ☐ emissiya zamanı vasitəçi xərclərinə qənaət edilir

Sual: Müəyyən bir hesabat dövründə formalaşan əmanətin mənbəyini təşkil edir? (Çəki: 1)

- ☐ fərdi gəlirlər
- ☐ Təşkilati gəlirlər
- ☒ fərdi gəlirlər və təşkilati gəlirlər
- ☐ heç biri
- ☐ dövlət gəlirləri

Sual: Bir ölkədə əsas vəsaitlərə investisiya qoyuluşunun əsas səbəbi nədir? (Çəki: 1)

- ☐ əsas vəsaitlərin bugünkü, həcmnin lazım olandan çox olmasıdır
- ☒ əsas vəsaitlərin bugünkü, həcmnin lazım olandan az olmasıdır
- ☐ Gözlənilməyən hadisəyə qabacadan hazırlaşmaqdır
- ☐ Gələcəkdə böyük xərclərin qarşısını almaqdır
- ☐ hamısı

Sual: Mikro səviyyədə investisiyanın formalaşması üçün nə lazımdır? (Çəki: 1)

- ☐ İnvestisiyadan əldə olunan gəliri reklamətləşdirmək lazımdır
- ☐ İnvestisiyadan əldə olunan gəlir, az olmalıdır
- ☒ İnvestisiyadan əldə olunan gəlir, ya investorun bu investisiya qoyuluşundan gözlədiyi gəlirdən çox olmalı ,yada ona bərabər olmalıdır
- ☐ hamısı
- ☐ heç biri

Sual: Mikro cəhətdən investisiyanın formalaşmasına təsir göstərən neçə amil var? (Çəki: 1)

- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 5

Bölmə: 05#2

Ad	05#2
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstiqraz vərəqəsi ilə bağlı fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ istiqrazlar aksiyalarla müqayisədə daha az risklidir
 - ☐ istiqrazlar daha ucuz başa gəlir
 - ☒ istiqrazlar yalnız özəl bizneslə məşğul olan təsərrüfat subyektləri tərəfindən dövriyyəyə buraxılır
 - ☐ müflisləşmə zamanı istiqraz sahibləri öz pullarını öncəliklə almaq hüququna malikdir
 - ☐ istiqraz vərəqələrinin buraxılması müəssisə üçün borc vəsaitlərinin əldə olunması yollarından biridir
-

Sual: İndeksli istiqrazlar üçün indeks hesablanarkən nəzərə alınmır: (Çəki: 1)

- ☐ inflyasiya dərəcəsi
 - ☐ qızılın qiyməti
 - ☐ valyutanın qiyməti
 - ☒ müəssisənin balans dəyəri
 - ☐ hər hansı bir əmtəənin qiyməti
-

Sual: İstiqrazların dərəcələrə ayrılmasında kredit təşkilatlarının istifadə etdiyi əsas kriteriyalara aid deyil (Çəki: 1)

- ☐ müddət
 - ☐ əmtəənin etibarlılığı
 - ☐ ətraf mühit
 - ☐ beynəlxalq bazardakı fəaliyyət
 - ☒ kapitalverimliliyi
-

Sual: İstiqraz haqqında fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ sahibinə qabaqcadan müəyyən olunmuş gəliri verir
 - ☐ səhmlə müqayisədə daha az risklidir
 - ☒ istiqraz geri qaytarıla bilməz
 - ☐ istiqrazın kuponlu və diskont növləri fərqləndirilir
 - ☐ istiqraz, ona investisiya edilmiş pulun dəyərini qoruya bilmir
-

Sual: Diskont faizi haqqında fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ diskont faizinin nominal faizə bərabər olduğu zaman istiqrazın bazar qiyməti onun nominal qiymətinə bərabərdir
 - ☐ diskont faizi ilə nominal faiz arasında fərqlənmə istiqrazın bazar dəyərini nominal dəyərindən fərqlənir
 - ☐ diskont faizi subyektiv bir ölçüdür
 - ☐ səmərəli bazarda istiqrazın nominal dəyərinin onun diskont dəyərinə yaxın olunmasına çalışılır
 - ☒ diskont faizi mərkəzi bank tərəfindən hesablanıb KİV-də dərc olunur
-

Sual: Diskont faizindən başqa istiqrazın bazar qiymətində fərqliliyə səbəb olan amil nədir? (Çəki: 1)

- ☐ ÜDMin həcmi
- ☐ müəssisənin maliyyə əmsalları

- ☐ bank faizi
 - ☒ istiqrazın dövriyyə müddəti
 - ☐ EBIT göstəricisi
-

Sual: İmtiyazlı aksiya sənədi ilə aksiya sənədi arasında oxşarlıq: (Çəki: 1)

- ☒ şirkətin ləğv edildiyində kreditorların borcları ödənmədən bu sənədə heç 1 məbləğin ödənməməsi
 - ☐ səsvermədə iştirak imkanının olması
 - ☐ səhmdarların ümumi yığıncağında iştirak imkanlarının olması
 - ☐ müflisləşmə zamanı eyni anda geri qaytarılması
 - ☐ eyni faizlə dividend ödənişlərinə malik olması
-

Sual: İmtiyazlı səhmlərin növlərindən biri deyil: (Çəki: 1)

- ☐ dividendləri özündə cəmləşdirən və cəmləşdirməyən
 - ☐ səs vermə hüququna malik olan və olmayan
 - ☐ dəyişdirilmə hüququna malik olan və olmayan
 - ☐ mənfəətdən əlavə pay almaq hüququ olan və olmayan
 - ☒ təminatlı və təminatsız
-

Sual: Adi səhmlər haqqında fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ adi aksiya şirkətə sahiblik hüququnu özündə əks etdirən sənəddir
 - ☐ adi aksiyalara ödənilən dividend həcminə heç bir məhdudiyyət qoyula bilməz
 - ☒ adi səhm sahibləri öncədən müəyyən olunmuş məbləğdə dividend əldə edir
 - ☐ adi səhmlər səhmdar cəmiyyətin nizamnamə kapitalının formalaşmasının əsas vasitəsidir
 - ☐ adi səhmlər səhmdar cəmiyyətin nizamnamə kapitalının formalaşmasının əsas vasitəsidir
-

Sual: Adi aksiya sənədlərinin növləri barədə fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ adlı aksiya sənədində səhmdarların şəxsiyyətini təsdiqləyən məlumat qeyd olunmalıdır
 - ☐ adlı aksiya sənədi onun sahibinin razılığı ilə başqa tərəfə transfer oluna bilər
 - ☐ adsız aksiyaların transferi üçün başqalarına verilməsi kifayətdir
 - ☒ nominal dəyərsiz aksiya buraxan şirkət onu üzərində göstərilən qiymətə satmalıdır
 - ☐ respublikamızda nominal dəyərsiz aksiyaların buraxılışı qanunvericilikdə nəzərdə tutulmamışdır
-

Sual: Səhmdar cəmiyyətinin aksiya sayının çoxaltmasının əsas səbəbi nədir? (Çəki: 1)

- ☒ cəmiyyətə məxsus aksiya qiymətlərinin həddən artıq yüksəlməsi
 - ☐ əlavə kapitalın əldə edilməsi
 - ☐ ehtiyat fondun yaradılması
 - ☐ bölüşdürülməmiş mənfəətin formalaşdırılması
 - ☐ aktivlərin xüsusi çəkisinin artırılması
-

Ad	05#01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əsas qiymətli kağızlar hesab edilir (Çəki: 1)

- ☒ aksiya,istiqraz
- ☐ opsiya,səhm
- ☐ səhm,fyuçers
- ☐ istiqraz,forvard
- ☐ forvard,səhm

Sual: İstiqrazın növü hesab edilə bilməz (Çəki: 1)

- ☐ adlı istiqrazlar
- ☐ təqdimdənə istiqrazlar
- ☒ imtiyazlı istiqrazlar
- ☐ təminatlı istiqrazlar
- ☐ sabit faizli istiqrazlar

Sual: Aşağıdakı fikirlərdən hansı yalnışdır? (Çəki: 1)

- ☐ təminatlı istiqraz buraxılışı şirkət aktivlərinin strukturuna və borcu ödəmə qabiliyyətinə bağlıdır
- ☐ əgər şirkət yüksək borc ödəmə qabiliyyətinə malikdirsə o buraxdığı istiqrazları təminat göstərmədən sata bilər
- ☐ təqdim edənə istiqrazların hərəkəti adlı istiqrazlara nisbətən daha sadədir
- ☐ təminatlı istiqrazlar üçün təminat qismində şirkətin bütün aktivləri çıxış edə bilər
- ☒ faiz ödənişi formasına görə kuponlu və diskont istiqrazlar arasında heç 1 fərq yoxdur

Sual: Fikirlərdən hansı yalnışdır? (Çəki: 1)

- ☐ aksiya ilə dəyişdirilə bilən istiqrazlar təminatlı istiqrazlardır
- ☐ aksiya ilə dəyişdirilə bilən istiqrazlar səhm buraxılışının qeyri-qənaətbəxş olduğu hallarda artır
- ☐ aksiya buraxılışı yubandığı zaman aksiya ilə dəyişdirilə bilən istiqrazların emissiyası məqsədəuyğundur
- ☒ istiqrazlar borc kapitalının əldə olunmasının yeganə vasitəsidir
- ☐ uzunmüddətli istiqrazlar 10 ildən artıq müddətə dövriyyəyə buraxılır

Sual: İstiqrazların dərəcələrə ayrılmasında kredit təşkilatlarının istifadə etdiyi əsas kriteriyalara aid deyil: (Çəki: 1)

- ☐ əmsallar
- ☐ qarşılıqlar
- ☐ zəmanət

- ☒ fondverimi
 - ☐ imtiyazlar
-

Sual: Kupon faizi nədir? (Çəki: 1)

- ☐ istiqrazı geri qaytararkən qiymətdə əldə edilən faydadır
 - ☐ istiqrazı geri qaytararkən ödənilən faizdir
 - ☒ istiqraz buraxılışı zamanı müəyyən edilən nominal faizdir
 - ☐ cərimə faizidir
 - ☐ istiqraz üzrə gəlirin hesabat dövrünün ümumi gəlirlərinə nisbətini əks etdirən faiz dərəcəsidir
-

Sual: İstiqraz haqqında fikirlərdən biri yalnışdır: (Çəki: 1)

- ☐ istiqraz-investoru şirkətin artan rifahından faydalanmaq imkanından məhrum edən bir qiymətli kağızdır
 - ☒ imtiyazlı istiqraz ,sahibinə sabit gəlir əldə etməyə imkan verir
 - ☐ istiqraz sahibi şirkətin zərərindən təsir görmür
 - ☐ nominal dəyərdən aşağı qiymətə satılan istiqrazlar güzəştli istiqraz adlanır
 - ☐ bazarda istiqraz qiymətinin tərəddüd etməsi istiqrazın gəlirlilik dərəcəsinin dəyişməsinə yol açır
-

Sual: İstiqrazın neçə qiymət teoremi mövcuddur (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
-

Sual: İmtiyazlı aksiya sənədinin istiqrazdan fərqli xüsusiyyəti nədir (Çəki: 1)

- ☐ qiymətli kağız olması
 - ☒ əvvəldən təyin olunmuş gəlirdən savayı əlavə gəlir gətirməməsi
 - ☐ emissiyasına limitin mövcud olmaması
 - ☐ rəsmi sənəd forması olması
 - ☐ kapitalla təmin olunmağa yönəlməsi
-

Sual: Adi səhmlərin növlərinə daxil deyil (Çəki: 1)

- ☒ kuponlu səhmlər
 - ☐ adlı səhmlər
 - ☐ nominal dəyərli səhmlər
 - ☐ adsız səhmlər
 - ☐ nominal dəyərsiz səhmlər
-

Sual: Müvafiq qanuna əsasən aksiya sertifikatında göstərilir: (Çəki: 1)

- ☐ emitentin tam hüquqi adı və ünvanı
- ☒ aksiyanın dövryyə müddəti

- ☐ aksiyanın buraxıldığı yer ,tarix
- ☐ aksiyanın seriyası,sıra nömrəsi
- ☐ aksiya sahibinə verilən hüquqların siyahısı

Bölmə: 05#03

Ad	05#03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstiqrazın bazar qiyməti haqqında fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ istiqrazın bazar qiyməti tələblə təklifin təsiri nəticəsində formalaşır
- ☐ investorun istiqraz alarkən ödəmək istədiyi məbləğ illik faiz ödənişlərinin bugünkü dəyərə gətirilmiş məbləğə bərabərdir
- ☒ istiqrazın bazar qiyməti dövlət tərəfindən müəyyənlanmış minimum limiti keçə bilməz
- ☐ istiqrazın bazar qiyməti heç bir kənar təsir olmadan formalaşmalıdır
- ☐ bazarda mövcud olan istiqrazların sayı qiymətə təsir edir

Sual: Nominal dəyərləri,nominal faizləri və müddətin bitdiyi zaman ödəniləcək əsas pul məbləğləri eyni olan özəl sektor istiqrazlarının ikinci kateqoriyalı bazarda çeşidli qiymətlərə malik olmasına səbəb nədir? (Çəki: 1)

- ☐ inflyasiya dərəcəsi
- ☐ depozit faizi
- ☐ kredit dərəcəsi
- ☐ rentabellik dərəcəsi
- ☒ diskont faizi

Sual: İstiqrazın qiymət teoremlərinə istinadən verilmiş fikirlərdən hansı yalnızdır? (Çəki: 1)

- ☐ İstiqrazın qiyməti ilə istiqrazın gəlirliliyi tərs mütənasib asılıdır
- ☐ xalis gəlirlilikdə nominal faiz dərəcəsinə görə müşahidə olunan fərqlənmə,istiqrazın bazar qiymətini dəyişdirir və qiymət dəyişməsinin həcmi müddət artdıqca artır.
- ☐ hər hansı bir müddətdə xalis gəlirlilikdə müşahidə olunan azalma investora kapital qazancı gətirir
- ☐ nominal faiz dərəcəsi nə qədər yüksəkdirsə ,xalis gəlirlilik dərəcəsindeki dəyişmənin istiqrazın qiymətinə göstərdiyi təsir nisbətən az olacaq
- ☒ istiqrazların gəlirlilik dərəcəsi milli gəlirin artımından birbaşa asılıdır

Sual: İmtiyazlı səhmlər haqqında fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ imtiyazlı səhmlərin buraxılışı limitlidir
- ☐ şirkət mənfəət bölgüsü apararkən ilk növbədə imtiyazlı səhmlərə dividend verir
- ☒ imtiyazlı səhm sahiblərinin cəmiyyətin fəaliyyətini boykot etmək hüquqları var

- ☐ imtiyazlı aksiyaların riski istiqrazların riskindən yüksəkdir
- ☐ imtiyazlı aksiyaların riski adi səhmlərin riskindən azdır

Sual: Adətən aksiya sayının çoxaldılması aşağıdakılardan hansı kimi başa düşülə bilməz? (Çəki: 1)

- ☐ inkişafın xəbərçisi kimi
- ☐ səmərəlilik artımının göstəricisi kimi
- ☒ müflisləşmənin yaxınlaşması kimi
- ☐ daha yüksək dividendlərin verilməsi kimi
- ☐ daha yüksək bazar qiymətinin xəbərçisi kimi

Bölmə: 06#02

Ad	06#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mənfəət və zərərə ortaqlığı təsdiqləyən sənədin gəlirli istiqrazdan əsas fərqi nədədir? (Çəki: 1)

- ☐ gəlirlərin bölünməsi prinsipində
- ☒ birincinin sadəcə mənfəətə deyil, zərərə də ortaqlığı təsdiqləməsindədir
- ☐ tədavül xarakterlərində
- ☐ iatifadə edilmə məqsədlərinə görə
- ☐ qanunvericilik bazasında

Sual: Varrant haqqında fikirlərdən biri yanlışdır (Çəki: 1)

- ☐ Varrant-anbardan verilmiş və anbarda yerləşdirilmiş əmtəəyə mülkiyyət hüququnu təsdiqləyən sənəddir
- ☐ warrant-qeyd olunmuş qiymətlə müəyyən müddət ərzində hər hansı şirkətin aksiya və istiqrazlarının alınması üçün sahibinə üstünlük hüququ verən sənəddir
- ☒ warrant debitor borclarına əsaslanaraq, o məbləğdə emissiya edilə bilər
- ☐ warrant müəyyən bir satış qiymətinə malik olmur
- ☐ warrant sahibi şirkətin mənfəətinə ortaq ola bilməz

Sual: Repo və əks-repo əməliyyatları zamanı əsas üstünlük hansı tərəfdədir? (Çəki: 1)

- ☒ alıcıda
- ☐ satıcıda
- ☐ qiymətli kağızlar üzrə dövlət komissiyasında
- ☐ mərkəzi bankda
- ☐ maliyyə nazirliyində

Sual: Repo və əks-repo əməliyyatlarına səbəb kimi göstərilə biləcək qiymətli kağızlara aid deyil: (Çəki: 1)

- ☐ dövlət istiqrazları
 - ☐ xəzinə vekselləri
 - ☒ fyuçers
 - ☐ xəzinə borcları
 - ☐ digər müəssisə və təşkilatların borc öhdəçiliklərini əks etdirən borc sənədləri
-

Sual: "Avropa tipli opsiyonlar"ı digər növ opsiyonlardan fərqləndirən xüsusiyyət hansıdır? (Çəki: 1)

- ☐ müddəti ərzində tətbiq etmək imkanının olması
 - ☐ fərqli qiymətli kağızlara əsaslanması
 - ☒ sahibinə yalnız kontraktın müddəti bitdikdən sonra istifadə hüququ verməsi
 - ☐ tənzimlənmə qaydasında fərqlilik
 - ☐ emissarının fərqli olması
-

Sual: Fyuçersin opsiyondan fərqli xüsusiyyəti (Çəki: 1)

- ☐ hər ikisi törəmə qiymətli kağızdır
 - ☐ hər ikisi əsas qiymətli kağızdır
 - ☒ fyuçers satmaq və ya satın almaq öhdəliyini rəsmiləşdirir
 - ☐ hər ikisi maliyyə aləti hesab olunur
 - ☐ birjada alınıb satıla bilər
-

Sual: Forvard və fyuçers kontraktlarını fərqləndirən xüsusiyyət hesab edilə bilməz: (Çəki: 1)

- ☒ törəmə qiymətli kağızlardır
 - ☐ dövriyyə məhdud xarakter daşıyır
 - ☐ likvidlik
 - ☐ kontraktın elastikliyi
 - ☐ birjada hazırlanması məcburiliyi
-

Sual: Forvard kontraktları haqqında fikirlərdən biri yanlışdır: (Çəki: 1)

- ☐ forvard kontraktları "adlı" müqavilə hesab olunur
 - ☐ forvard kontraktları daha elastikdir
 - ☒ forvard kontraktlarının dövriyyəsi birja siyasətinə əsasən məhdudlaşdırılır
 - ☐ Forvard kontraktlarında, kontraktın icra olunacağı məkan baxımından heç bir məhdudiyyət qoyulmur
 - ☐ Forvard kontraktlarının likvidliyi çox aşağıdır
-

Sual: İlk svop əməliyyatı harada və nəzaman həyata keçirilib? (Çəki: 1)

- ☒ Avstriya, 1923
 - ☐ İngiltərə, 1924
 - ☐ Amerika, 1924
 - ☐ İsveç, 1923
 - ☐ Almaniya, 1925
-

Sual: Svop əməliyyatlarının istifadə olunmasının əsas səbəbi kimi götürülə bilməz: (Çəki: 1)

- ☐ arbitraj
- ☐ qiymətlərin qazanc nisbətlerini yüksəldmək
- ☐ riski idarə etmək
- ☐ borc vəsaitinə ödənen xərcləri azaltmaq
- ☒ pul kütləsinin dövriyyəsinə məhdudlaşdırmaq

Sual: Stabil faiz – qeyri-stabil faiz svopunun gerçəkləşdirilməsinin zəruri şərti hesab edilə bilməz: (Çəki: 1)

- ☐ hər iki müəssisənin borc ödəmə qabiliyyətləri fərqli olmalıdır,
- ☒ müəssisələrin aktivlərinin likvidliyi yüksək olmalıdır
- ☐ həmin müəssisələr bir-birilərindən müstəqil olaraq kredit ala bilməlidir,
- ☐ müəssisələrdən biri stabil faizlə kredit almalı, digəri isə qeyri-stabil faizlə kredit almalıdır,
- ☐ müəssisələrin borclarına dair ödənişlər qarşılıqlı olaraq dəyişdirilməlidir

Sual: Valyuta svopunun gerçəkləşdirilməsinin əsas məqsədi hesab edilə bilməz: (Çəki: 1)

- ☒ ölkədəki xarici valyuta məbləğinə nəzarət
- ☐ valyuta məzənnəsində cərəyan edəcək dəyişikliklərdən sığortalanmaq
- ☐ daha ucuz qiymətlə vəsait əldə etmək
- ☐ istifadə olunmayan valyuta rezervlərindən səmərə almaq
- ☐ valyuta risklərindən qorunmaq

BÖLMƏ: 06#01

Ad	06#01
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Törəmə qiymətli kağızlara aid deyil: (Çəki: 1)

- ☐ forvard
- ☐ fyuçers
- ☐ opsiya
- ☐ warrant
- ☒ istiqraz

Sual: varlıq əsaslı qiymətli kağızların buraxılışına əsas yaradan debütor borclarının müddət üzrə təsnifatına daxil deyil (Çəki: 1)

- ☒ 3 illik
- ☐ 1 illik

- ☐ 9 aylıq
 - ☐ 6 aylıq
 - ☐ 3 aylıq
-

Sual: Varrantı opsiondan fərqləndirən xüsusiyyət hansıdır? (Çəki: 1)

- ☐ əsas qiymətli kağız olması
 - ☒ opsiya şirkətlə heç bir əlaqəsi olmayan subyektlər tərəfindən emissiya edilə bilər
 - ☐ törəmə qiymətli kağız olması
 - ☐ dövriyyəsinin məhdudlaşdırılması
 - ☐ bazarının formalaşması xüsusiyyətləri
-

Sual: Repo əməliyyatlarının geniş tətbiq olunmasının əsas səbəbi hesab edilə bilməz: (Çəki: 1)

- ☐ diskont faizinin yüksək olması
 - ☐ inflyasiya dərəcəsinin yüksək olması
 - ☐ proteksionizm siyasətindən azad olmaq
 - ☐ tədiyyə balansı saldusunun artırılması
 - ☒ bankların müəssisələrin maliyyə ehtiyatlarından aşağı faiz dərəcələri ilə istifadə etmələrinin qarşısının alınması
-

Sual: Törəmə qiymətli kağızlara aid deyil? (Çəki: 1)

- ☒ aksiya
 - ☐ varrant
 - ☐ opsiya
 - ☐ fyuçers
 - ☐ VƏQK
-

Sual: Repo əməliyyatları ilk olaraq harada yaranmışdır? (Çəki: 1)

- ☐ almaniyada
 - ☐ ingiltərədə
 - ☐ yaponiyada
 - ☒ amerikada
 - ☐ fransada
-

Sual: Azərbaycanda Repo və əks-repo əməliyyatlarından istifadəyə başlanılmışdır; (Çəki: 1)

- ☒ 2001-ci ildən
 - ☐ 2002-ci ildən
 - ☐ 2003-cü ildən
 - ☐ 2004-cü ildən
 - ☐ 2000-ci ildən
-

Sual: Tətbiqi qiymət nədir? (Çəki: 1)

- ☐ birjada aksiya üçün formalaşan qiymətdir
- ☐ kotirovkada göstərilən qiymətdir

- ☐ kotirovkada göstərilən qiymətdir
 - ☐ müəssisənin ümumi aktivlərinin dəyəridir
 - ☒ opsionda şərtləndirilən aksiyanın opsiyon sənədində göstərilən alqı-satqı qiymətidir
-

Sual: Opsion haqqında deyilənlərdən biri yanlışdır: (Çəki: 1)

- ☐ opsiyunun iki növü var
 - ☒ opsiyon əsas qiymətli kağız növüdür
 - ☐ opsiyon vasitəsilə aparılan əməliyyatlar spekulativ maliyyə əməliyyatlarıdır
 - ☐ opsiyonu yazanın səhm buraxan şirkətlə heç bir hüquqi, iqtisadi əlaqəsi yoxdur
 - ☐ satıcı opsionda tətbiqi qiymətin bazar qiymətindən aşağı olması investora zərər gətirir
-

Sual: Hansı növ qiymətli kağız üzərindən opsiyon yazıla bilməz: (Çəki: 1)

- ☐ aksiya
 - ☐ dövlət istiqrazı
 - ☐ valyuta indeksi
 - ☒ kontrakt
 - ☐ birja indeksi
-

Sual: Birjada bağlanan fyuçers kontraktlarının işləməsini tənzimləyən əsas qurum hansıdır? (Çəki: 1)

- ☐ qiymətli kağızlar üzrə dövlət komissiyası
 - ☒ klirinq palatası
 - ☐ fond birjası
 - ☐ mərkəzi bank
 - ☐ müvafiq icra hakimiyyəti orqanı
-

Sual: Forvard kontraktının razılaşma predmetinə daxil deyil? (Çəki: 1)

- ☐ əmtəənin miqdarı və keyfiyyəti
 - ☐ əmtəənin təhvil ünvanı
 - ☐ göndərilmə tarixi
 - ☐ əmtəənin qiyməti
 - ☒ qiymətli kağızın kotirovkası
-

Sual: Fyuçers bazarında, həmçinin də forvard bazarında aparılan bütün əməliyyatların məqsədi hesab edilə bilməz: (Çəki: 1)

- ☐ riskdən qorunmaq
 - ☐ arbitraj
 - ☐ spekulasiya
 - ☒ mülkiyyətə sahiblik
 - ☐ qiymət dəyişikliyinə faydalanmaq
-

Sual: Forvard valyuta kontraktlarında göstərilmir: (Çəki: 1)

- ☒ müəssisənin rentabellik göstəricisi
- ☐ müddət və tətbiq olunacaq valyuta məzənnəsi

- ☐ valyuta məbləği
- ☐ ödəniş və ya tədarükün yeri
- ☐ bank hesabının nömrəsi

Sual: Forvard diskontu nədir? (Çəki: 1)

- ☐ cari valyuta məzənnəsi
- ☐ forvard kontraktı satılan zamanı edilən güzəştdir
- ☒ forvard məzənnəsi, cari məzənnədən azdırsa aradakı fərqdır
- ☐ forvard məzənnəsi cari məzənnədən çoxdursa, yaranan fərq
- ☐ birjada dərc olunan faiz dərəcəsidir

Sual: «Svop» ingilis kəliməsinin mənası nədir? (Çəki: 1)

- ☐ etibar
- ☒ mübadilə
- ☐ naqdsız hesablaşma
- ☐ ikitərəfli razılıq
- ☐ maraqlı tərəf

Sual: Aşağıdakılardan hansı Svopun növüdür? (Çəki: 1)

- ☐ təminatlı svop
- ☐ diskont svop
- ☒ valyuta svopu
- ☐ adlı svop
- ☐ kuponlu svop

Sual: Valyuta svopunun həyata keçirilməsi mərhələlərinə daxil deyil: (Çəki: 1)

- ☐ başlanğıc mərhələsi
- ☐ faiz mərhələsi
- ☒ qiymətləndirmə mərhələsi
- ☐ bağlanma mərhələsi
- ☐ ilkin mərhələ

Sual: Qiymətli kağızlar haqqında fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ veksəl qiymətli kağızdır
- ☐ səhm səhmdar cəmiyyətinin nizamnamə kapitalını formalaşdıran əsas qiymətli kağızdır
- ☐ imtiyazlı səhm sahibi səhmdarların ümumi yığıncağında iştirak
- ☐ forvard kontraktının iki subyekti olur
- ☒ istiqraz törəmə qiymətli kağızdır

Bölmə: 06#03

Ad	06#03
Suallardan	8
Maksimal faiz	8

Sual: Faktoring əməliyyatları(firmaları)haqqında fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ faktoring firma fonda ehtiyacı olan firmaları fondla təmin edir
- ☐ faktor firma müştərinin debitor öhdəliklərin satın almaqla onu fondla təmin edir
- ☐ faktoringdə borcların geri ödənilməmə riski mövcuddur
- ☐ faktor firma debitor borcları diskontla alır
- ☒ faktor firma rolunda kommersiya bankları çıxış edə bilməz

Sual: Repo və əks-repo əməliyyatları haqqında fikirlərdən biri düzgün deyil (Çəki: 1)

- ☐ Repo qiymətli kağızların geri satın alınması öhdəliyi ilə satılmasıdır
- ☐ əks-repo qiymətli kağızların geri satmaq öhdəliyi ilə satın alınmasıdır
- ☒ bu əməliyyatlar mərkəzi bank tərəfindən həyata keçirilə bilməz
- ☐ əməliyyatın əvvəlində borc pul verilərək qiymətli kağız alınır
- ☐ əməliyyatın sonunda qiymətli kağız geri qaytarılaraq borc faizlə birgə geri alınır

Sual: Repo əməliyyatlarında borc öhdəçiliklərinin yerinə yetirilməsinin riskinin az olmasının səbəbi: (Çəki: 1)

- ☐ Repo əməliyyatlarında tərəflərin şəxsi tanışlığı
- ☒ Repo əməliyyatlarının arxasında qiymətli kağızların dayanması
- ☐ Repo əməliyyatlarına dövlət tərəfindən xüsusi tənzimləmənin olması
- ☐ Repo əməliyyatlarına marağın az olması
- ☐ Repo əməliyyatlarının trast təşkilatları tərəfindən aparılması

Sual: Fyuçers kontraktları haqqında fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ fyuçers ancaq birjada bağlanır
- ☐ fyuçers kontraktları standart formaya malikdir
- ☐ fyuçers kontraktlarında 3 tərəf iştirak edir
- ☒ kiçik biznes vahidləri fyuçers kontraktları bağlaya bilməz
- ☐ fyuçers kontraktlarında cari qiymət qarşılıqlı şəkildə razılaşdırılır

Sual: Aşağıdakı fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ Forvard kontraktlarında standartlaşdırılmış bir təminat məbləği yoxdur
- ☒ opsiya dövlət əmlakının özəlləşdirilməsi zamanı istifadə edilə bilməz
- ☐ Forvard kontraktlarında, hesabların gündəlik uçotu metodu və marja sistemi yoxdur
- ☐ Forvard kontraktlarına dair əməliyyatların aparılması üçün vasitəçiyə ehtiyac yoxdur
- ☐ Fyuçers kontraktlarının ikinci kateqoriyalı bazarı vardır

Sual: Faiz svopunun növlərindən biri deyil: (Çəki: 1)

- ☐ stabil faiz - qeyri-stabil faiz svopu
- ☐ qeyri-stabil faiz –stabil faiz svopu
- ☐ müddət bitmədən əvvəl icra hüququnu verən (callable, putable) svop

- ☒ adlı svop
- ☐ müddəti uzadıla bilən (extanble) svop

Sual: Svop əməliyyatları haqqında fikirlərdən biri yalnızdır: (Çəki: 1)

- ☐ Banklar svop əməliyyatı həyata keçirən tərəflər arasında təmasın qurulmasına köməklik göstərirlər
- ☐ Svop əməliyyatında, bir müddət başqa bir müddətlə dəyişdirilə bilər
- ☐ Svop əməliyyatı, bir pul vahidinin və ya qiymətli kağızın, spot bazarlarda və forvard bazarlarında eyni vaxtda fəaliyyət göstərməsini ifadə edir
- ☐ banklar öz aralarında da müəssisə və firmalar kimi svop əməliyyatlarını həyata keçirə bilərlər
- ☒ svop əməliyyatları mütləq şəkildə birja vasitəçiləri tərəfindən aparılmalıdır

Sual: Opsion haqqında fikirlərdən biri yalnızdır (Çəki: 1)

- ☐ opsiya əsasən ikinci koteqoriyalı bazarın aləti hesab olunur
- ☐ opsiya kontraktında iki tərəf mövcud olur
- ☒ opsiya, sahibinə müəssisənin mənfəət və zərərinə şərik olmaq öhdəliyi yaradır
- ☐ opsiya yazan şəxs satmaq və ya satın almaq öhdəliyini öz üzərinə götürür
- ☐ opsiya satın alan şəxs hər hansı qiymətli kağızı satmaq və ya satın almaq öhdəliyini daşımır

Bölmə: 07#01

Ad	07#01
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Stabil gəlir gətirən qiymətli kağızları qeyd edin. (Çəki: 1)

- ☐ istiqraz və səhm
- ☐ səhm və varrant
- ☒ istiqraz və stabil dividendli imtiyazlı səhm
- ☐ istiqraz və opsiya
- ☐ heç biri

Sual: Qiymətli kağızın real dəyərinin hesablanması üçün kapital bazarında kimlərə müraciət olunur? (Çəki: 1)

- ☐ brokerlərə
- ☐ dillerlərə
- ☒ investisiya üzrə mütəxəssəslərə
- ☐ maklerlərə
- ☐ doğru cavab yoxdur

Sual: Qiymətli kağızın real dəyəri müəyyən edilərkən ən çox hansı faktlara əsaslanılır? (Çəki: 1)

- ☐ obyektiv
 - ☒ subyektiv
 - ☐ deduktiv
 - ☐ interaktiv
 - ☐ dialektik
-

Sual: P. Kotnerə görə kapital bazarında “naşı” investorların investisiya variantlarını necə müəyyən edirlər? (Çəki: 1)

- ☒ sanki zər ataraq
 - ☐ dərin təhlil apararaq
 - ☐ məxfi məlumatlara əsaslanaraq
 - ☐ real dəyər müəyyən edərək
 - ☐ düzgün cavab yoxdur
-

Sual: P. Kotnerə görə kapital bazarında neçə qrup investor vardır? (Çəki: 1)

- ☒ 2
 - ☐ 5
 - ☐ 3
 - ☐ 7
 - ☐ 8
-

Sual: P. Kotnerə görə kapital bazarında “naşı” investorlar real dəyərdən xəbərdardılar mı? (Çəki: 1)

- ☐ bəli
 - ☐ xeyir
 - ☐ özləri real dəyər müəyyən edirlər
 - ☒ qismən
 - ☐ kapital bazarında “naşı” investor olmur
-

Sual: P. Kotnerə görə kapital bazarında real dəyərin hesablanması üçün lazımı bilik və bacarığa sahib olan şəxslər kimdir? (Çəki: 1)

- ☐ “naşı” investorlar
 - ☒ “professional” investorlar
 - ☐ fərdi investorlar
 - ☐ təşkilati investorlar
 - ☐ heç biri
-

Sual: Fama “əlaqədar məlumatları” diqqətə alaraq neçə tip qiymət effektivliyini qeyd etmişdir? (Çəki: 1)

- ☐ 10
- ☐ 8
- ☐ 2
- ☐ 4

Sual: Qiymətli kağızın real dəyərinin onun bazar qiymətindən çox olması investora necə təsir edəcəkdir? (Çəki: 1)

- ☒ investor həmin sənədi satın alacaqdır
- ☐ investor həmin sənədi satalacaqdır
- ☐ investor yeni real dəyər müəyyən edəcəkdir
- ☐ investor gözləmə mövqeyini seçəcəkdir
- ☐ investor heç bir təsir göstərməyəcəkdir

Sual: Dividend nədir? (Çəki: 1)

- ☐ faiz gəliri
- ☐ svop məzənnəsi
- ☐ təşkilati əmanət
- ☐ fərdi əmanət
- ☒ mənfəət payı

Bölmə: 07#02

Ad	07#02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qiymətli kağızların kapital bazarında qiymətlərinin formalaşması nə ilə əlaqədardır? (Çəki: 1)

- ☒ bazarın o günkü vəziyyəti ilə əlaqədardır
- ☐ emissiya prospekti ilə əlaqədardır
- ☐ intuitiv araşdırma səviyyəsi ilə əlaqədardır
- ☐ məqsədyönlü satış fəaliyyəti ilə əlaqədardır
- ☐ doğru cavab yoxdur

Sual: Qiymətli kağızın real dəyərinin müəyyən edilməsi prosesi necə aparılmalıdır? (Çəki: 1)

- ☐ bütün qiymətli kağızlar üzrə cəm olaraq
- ☐ yalnız səhmlər üzrə
- ☒ hər qiymətli kağız üçün ayrı ayrılıqda
- ☐ yalnız istiqrazlar üzrə
- ☐ yalnız veksellər üzrə

Sual: Qiymətli kağızın real dəyərinin hesablanması üçün ən asan əldə olunan məlumat hansıdır? (Çəki: 1)

- ☒ qiymətli kağızın gəlir gətirmə müddəti
 - ☐ gəlirin aylıq və ya illik miqdarı
 - ☐ diskont faizi
 - ☐ bank faizi
 - ☐ dividend gəliri
-

Sual: Qiymətli kağızın real dəyərinin onun bazar qiymətindən çox olması investora necə təsir edəcəkdir? (Çəki: 1)

- ☒ investor həmin sənədi satın alacaqdır
 - ☐ investor həmin sənədi satalacaqdır
 - ☐ investor yeni real dəyər müəyyən edəcəkdir
 - ☐ investor gözləmə mövqeyini seçəcəkdir
 - ☐ investor heç bir təsir göstərməyəcəkdir
-

Sual: P. Kotnerə görə kapital bazarında qiymətli kağızın bazar qiymətinin real dəyəri üstələməsi halında "professional" investor necə davranış göstərəcəkdir? (Çəki: 1)

- ☐ alternativ investisiya variantlarını axtaracaqdır
 - ☐ portfelindəki qiymətlilərin həcmi artıracaqdır
 - ☒ portfelindəki qiymətliləri satışa çıxaracaqdır
 - ☐ portfelindəki qiymətliləri yenidən nəzərdən keçirəcəkdir
 - ☐ təkrar həmin qiymətli kağızlardan alacaqdır
-

Sual: Professional investor üçün üst təmas həddi nədir? (Çəki: 1)

- ☐ real dəyər
 - ☐ yanılma ehtimalı
 - ☐ tərəddüd göstəricisi
 - ☒ satışa işarə
 - ☐ diskont faizi
-

Sual: Professional investor üçün aşağı üst təmas həddi nədir? (Çəki: 1)

- ☐ yanılma ehtimalı
 - ☐ real dəyər
 - ☒ alışa işarə
 - ☐ tərəddüd göstəricisi
 - ☐ diskont faizi
-

Sual: Tamamilə effektiv bir qiymətin formalaşması nəyə bağlıdır? (Çəki: 1)

- ☐ investorun bazardakı davranış tərzinə
 - ☐ qiymətli kağızın qiymətinə
 - ☒ effektiv bir bazarın varlığına
 - ☐ birjanın fəaliyyət tərzinə
 - ☐ bazar iştirakçılarına
-

Sual: Qiymət effektivliyi nə zaman mümkündür? (Çəki: 1)

- ☐ real dəyərin firmanın fəaliyyətində öz əksini tapdığı zaman

- ☐ bazar qiymətinin real dəyərdə öz əksini tapdığı zaman
- ☐ real dəyərin bütün bazar iştirakçılarında eyni olduğu zaman
- ☒ real dəyərin bazar qiymətində öz əksini tapdığı zaman
- ☐ bazar qiymətinin firmanın fəaliyyətində öz əksini tapdığı zaman

Sual: Qiymətli kağızlarda kapital qazancı nəyi ifadə edir? (Çəki: 1)

- ☒ Qiymətli kağızların alqı-satqı qiymətlərindəki müsbət fərqi
- ☐ Qiymətli kağızların alqı-satqı qiymətlərindəki mənfi fərqi
- ☐ Qiymətli kağızların emissiya gəlirini
- ☐ Qiymətli kağızların girovundan əldə olunan gəliri
- ☐ Qiymətli kağızların birja kotirovkalarını

Bölmə: 07#03

Ad	07#03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kapital bazarında investor baxımından ən vacib məsələ nədir? (Çəki: 1)

- ☐ gələcəyə hesablanmış işgüzar münasibətlərdir
- ☐ klirinq palatasına üzv olmaqdır
- ☒ real qiymətin düzqün müəyyən edilməsidir
- ☐ depozitar qiymətin düzqün müəyyən edilməsidir
- ☐ gündəlik hesabatın ortaqlara verilməsidir

Sual: Kapital bazarında qiymətli kağızların zamanla müxtəlif qiymətlərə malik olmaları əsasən nəyə bağlıdır? (Çəki: 1)

- ☐ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə və fyuçers kontraktlarının bağlanma intensivliyinə
- ☒ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə və investorların alqı-satqı meyllərinin intensivliyinə
- ☐ investorların alqı-satqı meyllərinin və fyuçers kontraktlarının bağlanma intensivliyinə
- ☐ investorların alqı-satqı meyllərinin intensivliyinə
- ☐ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə

Sual: Paul Samuelson "effektiv" bir qiymət nəyi əks etdirir? (Çəki: 1)

- ☐ qiymətli kağızın bazar qiyməti ilə spot qiyməti arasında formalaşan tarazlığı
- ☐ qiymətli kağızın bazar qiyməti ilə onun birja kotirovkası arasında formalaşan tarazlığı
- ☒ qiymətli kağızın bazar qiyməti ilə onun real dəyəri arasında formalaşan tarazlığı
- ☐ qiymətli kağızın birjadankənar qiyməti ilə onun real dəyəri arasında formalaşan tarazlığı

☐ qiymətli kağızın real dəyəri ilə onun gələcəkdəki qiyməti arasında formalaşan tarazlığı

Bölmə: 08#01

Ad	08#01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Birja ticarətinin keçmişi hansı dövrə təsadüf edir? (Çəki: 1)

- ☐ eramızdan əvvəl 130-cu illər
- ☐ eramızdan əvvəl 150-ci illər
- ☐ eramızdan sonra 230-cu illər
- ☒ eramızdan əvvəl 180-ci illər
- ☐ eramızdan sonra 260-cı illər

Sual: Dünyada ilk birja neçənci əsrdə qurulmuşdur? (Çəki: 1)

- ☐ 16-cı əsrdə
- ☐ 17-ci əsrdə
- ☐ 18-ci əsrdə
- ☒ 15-ci əsrdə
- ☐ doğru cavab yoxdur

Sual: Amsterdam birjası neçənci əsrdə təsis olunmuşdur? (Çəki: 1)

- ☐ 17-ci əsdə
- ☒ 16-cı əsdə
- ☐ 15-ci əsdə
- ☐ 12-ci əsdə
- ☐ 11-ci əsdə

Sual: İngiltərədə qiymətli kağızlarla alqı-satqı əməliyyatlarının ilk tarixi nə vaxta təsadüf edir? (Çəki: 1)

- ☐ 1543 il
- ☐ 1576 il
- ☒ 1688 il
- ☐ 1899 il
- ☐ doğru cavab yoxdur

Sual: Cobber nədir? (Çəki: 1)

- ☐ hüquqi şəxs
- ☒ diller

- ☐ fərdi sahibkar
 - ☐ broker
 - ☐ özəl tərəfdaşlıq forması
-

Sual: Almaniyanın ən böyük birjası hansıdır? (Çəki: 1)

- ☐ Berlin birjası
 - ☐ Köln birjası
 - ☐ Bavariya birjası
 - ☒ Frankfurt birjası
 - ☐ Ştutqart birjası
-

Sual: Amerika Birjası ABŞ-ın hansı şəhərində yerləşir? (Çəki: 1)

- ☒ Nyu-Yorkda
 - ☐ Çikaqoda
 - ☐ Vaşinqtonda
 - ☐ Texasda
 - ☐ doğru cavab yoxdur
-

Sual: Bakı Fond Birjasının yaradılma tarixi hansıdır? (Çəki: 1)

- ☐ 1990
 - ☐ 1992
 - ☒ 1991
 - ☐ 1993
 - ☐ 1994
-

Sual: Bakı Fond Birjasının neçə səhmdarı vardır? (Çəki: 1)

- ☐ 50
 - ☐ 12
 - ☒ 19
 - ☐ 35
 - ☐ 13
-

Sual: Nyu-York birjası kimlər tərəfindən idarə olunur? (Çəki: 1)

- ☐ bir sədr və iki müdir tərəfindən
 - ☒ bir sədr və üç müdir tərəfindən
 - ☐ bir sədr və bir müdir tərəfindən
 - ☐ bir sədr və dörd müdir tərəfindən
 - ☐ doğru cavab yoxdur
-

Sual: Bakı fond birjası neçənci ildən Avrasiya Fond Birjaları Federasiyasının rəsmi üzvidir? (Çəki: 1)

- ☐ 2000-ci ildən
- ☐ 2002-ci ildən
- ☒ 2001-ci ildən

- ☐ 1999-cu ildən
- ☐ 2003-cü ildən

Sual: Aşağıda adları çəkilən qurumlardan hansı İstanbul birjasında fəaliyyət göstərən qurum deyildir? (Çəki: 1)

- ☐ İnvestisiya bankları
- ☐ İnkişaf bankları
- ☐ Kommersiya bankları
- ☐ Vasitəçi qurumlar
- ☒ Sığorta şirkətləri

Bölmə: 08#02

Ad	08#02
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İlk dəfə səhm buraxan şirkət? (Çəki: 1)

- ☐ Hollandiya Qərbi Hindistan
- ☐ Hollandiya Şimali Hindistan
- ☒ Hollandiya Şərqi Hindistan
- ☐ Hollandiya Cənub Hindistan
- ☐ doğru cavab yoxdur

Sual: Nyu-York birjasının təsis tarixini göstərin. (Çəki: 1)

- ☒ 17 may 1792
- ☐ 18 may 1794
- ☐ 17 iyun 1792
- ☐ 17 avqust 1892
- ☐ 27 avqust 1892

Sual: ABŞ-in qiymətli kağızlar birjalari hansı spesifikliyi ilə seçilir? (Çəki: 1)

- ☐ unosentrik və polisentrik quruluşu ilə
- ☐ unosentrik və monosentrik quruluşu ilə
- ☐ unosentrik və simbiosentrik quruluşu ilə
- ☒ monosentrik və polisentrik quruluşu ilə
- ☐ monosentrik və simbiosentrik quruluşu ilə

Sual: Paris birjasında ən mötəbər statusa malik olan vasitəçilər kimdir? (Çəki: 1)

- ☐ dilerlər
- ☒ brokerlər

- ☐ investisiya bankları
 - ☐ kommersiya bankları
 - ☐ kliring palatası
-

Sual: 2000-ci ildə "euronext" birjası adı altında birləşən birlər hansılardır? (Çəki: 1)

- ☐ Nyu-York, Toronto və Brussel birjalrı
 - ☐ Frankfurt, Toronto və Brussel birjalrı
 - ☐ Frankfurt, Paris və London birjalrı
 - ☒ Amsterdam, Paris və Brussel birjalrı
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Nyu-York birjasında 19-cu əsrin sonunadək tədavül edilən qiymətli kağızlar hansı sahənin şirkətlərinə aid idi? (Çəki: 1)

- ☐ Tikinti şirkətlərinə
 - ☒ Dəmiryolu şirkətlərinə
 - ☐ Ticarət şirkətlərinə
 - ☐ Kənd təsərrüfatı şirkətlərinə
 - ☐ doğru cavab yoxdur
-

Sual: Nyu-York birjasında üzvölük nə şərtlə alınıb satıla bilər? (Çəki: 1)

- ☐ anonimlik qorunmaq şərti ilə
 - ☒ yeni üzvün təsdiqlənməsi şərti ilə
 - ☐ nağd vəsaitin ödənilməsi şərti ilə
 - ☐ birja müşaiddə şurasının icazə verməsi şərti ilə
 - ☐ üzvölük satıla bilməz
-

Sual: Amerika Birjası ABŞ-ın neçənci dərəcəli birjası hesab olunur? (Çəki: 1)

- ☐ birinci dərəcəli
 - ☐ üçüncü dərəcəli
 - ☐ dördüncü dərəcəli
 - ☒ ikinci dərəcəli
 - ☐ ən axırıncı dərəcəli
-

Sual: 1950-ci ildə təsdiqlənən hansı qanundan sonra Yaponiyanın qiymətli kağızlar birjalarında canlanma yaranmışdır? (Çəki: 1)

- ☐ Aqrar İslahatlar haqqında qanun
 - ☒ Xarici İnvestisiyalar haqqında qanun
 - ☐ Sahibkarlığa Yardım haqqında qanun
 - ☐ Vasitəçilik Fəaliyyətinin Lisenziyalaşdırılması haqqında qanun
 - ☐ Birjalar haqqında qanun
-

Sual: "Listinq" nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ sənədlərin qiymətləndirilməsini
- ☒ qiymətli kağızların siyahıya alınmasını
- ☐ qiymətli kağızların siyahıdan çıxarılmasını

- ☐ dövlət qiymətli kağızlarının uçota alınmasını
 - ☐ doğru cavab yoxdur
-

Sual: Bakı Fond Birjasında emitent öz səhmlərinin ən az neçə ədədinə sahib olmalıdır? (Çəki: 1)

- ☐ 150.000
 - ☒ 100.000
 - ☐ 200.000
 - ☐ 300.000
 - ☐ doğru cavab yoxdur
-

Sual: Yaponiyada birjaların fəaliyyəti hansı qanunla tənzimlənir? (Çəki: 1)

- ☐ qiymətli kağızlar haqqında qanun
 - ☒ qiymətli kağızlar və birjalar haqqında qanun
 - ☐ birjalar haqqında qanun
 - ☐ qiymətli kağızlar və rəsmi vasitəçilik haqqında qanun
 - ☐ rəsmi vasitəçilik və birjalar haqqında qanun
-

Sual: Yaponiyada birja fəaliyyətinin tənzimlənməsində rəsmi orqan kimi hansı dövlət orqanı çıxış edir? (Çəki: 1)

- ☒ Maliyyə nazirliyi
 - ☐ Milli bank
 - ☐ Ədliyyə nazirliyi
 - ☐ Vergi nazirliyi
 - ☐ İqtisadi inkişaf nazirliyi
-

Sual: Dünyada ABŞ-dan sonra hansı ölkənin kapital bazarı ikinci yeri tutur? (Çəki: 1)

- ☐ İngiltərə
 - ☐ Fransa
 - ☐ Çin
 - ☒ Yaponiya
 - ☐ doğru cavab yoxdur
-

Sual: İstanbul birjasında səhmlərin kotirovkadan kənarlaşdırılmasına necə baş verir? (Çəki: 1)

- ☒ Birja İdarəetmə Şurasının qərarı ilə
 - ☐ Klirinq Palatasının qərarı ilə
 - ☐ Kotirovka komitəsinin qərarı ilə
 - ☐ İnzibati komitənin qərarı ilə
 - ☐ doğru cavab yoxdur
-

Sual: Nyu-York birjasında Birja İdarəetmə Şurasına üzvlərkim tərəfindən seçilir? (Çəki: 1)

- ☐ birja sədri
- ☐ inzibati komitə
- ☒ birja üzvləri

- ☐ birja səhmdarları
☐ doğru cavab yoxdur

Bölmə: 08#03

Ad	08#03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda sadalanan hansı polisentrik birja sisteminə aid edilir? (Çəki: 1)

- ☐ Tokyo birjası
☒ Toronto birjası
☐ London birjası
☐ Nyu-York birjası
☐ Frankfurt birjası

Sual: "Euronext" birjasının yaradılmasının başlıca səbəbi nə olmuşdur? (Çəki: 1)

- ☒ əməliyyat xərclərinin azaldılması
☐ dövlətin bilavasitə nəzarətinin artırılması
☐ birjada daxili koordinasiyanın yaxşılaşdırılması
☐ vasitəçilik fəaliyyətinin lisenziyalaşdırılması
☐ xarici investorların cəlb olunması

Sual: Yaponiyanın qiymətli kağızlar birjalarında broker firmaların səlahiyyəti hansı dövlət orqanı tərəfindən tənzimlənir? (Çəki: 1)

- ☒ Maliyyə nazirliyi
☐ Qiymətli kağızlar üzrə dövlət komitəsi
☐ Ədliyyə nazirliyi
☐ Yerli icra hakimiyyəti
☐ Milli bank

Sual: Osmanlı İmperatorluğu dövründə ilk qiymətli kağızlar birjası nə xarakterli sənədlər bazarının formalaşmasına məkan olmuşdur? (Çəki: 1)

- ☐ lisenziya xarakterli
☒ borc xarakterli
☐ imtiyaz xarakterli
☐ vəkalət xarakterli
☐ doğru cavab yoxdur

Sual: Bakı Fond Birjasının Birja Şurasının səlahiyyət çərçivəsinə nə daxil deyildir? (Çəki: 1)

- ☐ birja üzvlüyünə dair qərarın verilməsi
- ☐ birja üzvlüyündən xaric olunmaya dair qərarın verilməsi
- ☒ səhmdarların ümumi yığıncağının işini tənzimləmək
- ☐ struktur bölmələrin yaradılması
- ☐ xüsusi fondların formalaşması

Sual: 1975-ci ilə qədər Nyu-York və Amerika Birjalarında komisyon haqqları necə fərqlənirdi? (Çəki: 1)

- ☐ 2% fərqlə
- ☒ eyni idi
- ☐ 3% fərqlə
- ☐ 0.5% fərqlə
- ☐ 0.7 fərqlə

Bölmə: 09#01

Ad	09#01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: CΠ 500 indeksində bazis ili kimi hansı vaxt periodu seçilmişdir? (Çəki: 1)

- ☒ 1941-43
- ☐ 1941-44
- ☐ 1943-45
- ☐ 1940-45
- ☐ 1944-45

Sual: İndeksli opsiyonun ilk buraxılış tarixi hansıdır? (Çəki: 1)

- ☒ 1982
- ☐ 1985
- ☐ 1975
- ☐ 1980
- ☐ 1977

Sual: "Limit Order" birjada hansı əmri nəzərdə tutur? (Çəki: 1)

- ☐ bazar əmri
- ☐ zərərin azaldılması əmri
- ☐ müddətli əmr
- ☐ açıq əmr
- ☒ məhdud əmr

Bölmə: 09#02

Ad	09#02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı birja əmr növlərindən hansı növ əmr brokerə müddət məhdudiyyəti qoymur? (Çəki: 1)

- ☐ Müddətli əmr
- ☐ Zərərin azaldılması əmri
- ☐ Məhdud əmr
- ☒ Açıq əmr
- ☐ Bazar əmri

Sual: Birja indeksləri nə əsasən formalaşır? (Çəki: 1)

- ☐ xammal qiymətlərinə
- ☐ uçot göstəricilərinə
- ☐ smeta dəyərinə
- ☐ kredit təşkilatının göstəricilərinə
- ☒ səhmlərin qiymətlərinə

Sual: CPI 500 indeksində 500 rəqəmi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ investorların hesbladıqları bazis ilindəki real dəyərlərin toplam dəyərini
- ☐ istiqrazların bazis ilindəki toplam dəyərini
- ☒ firmaların bazis ilindəki toplam dəyərini
- ☐ birjadakı əməliyyatların bazis ilindəki toplam dəyərini
- ☐ verilən kredit həcmnin bazis ilindəki toplam dəyərini

Sual: İndeks əsaslı opsiyon kontraktının predmeti nədir? (Çəki: 1)

- ☐ opsiyon
- ☐ səhm
- ☐ istiqraz
- ☒ indeks
- ☐ borc

Sual: Dow Jones Industrial Averans indeksinin hazırlanma vaxtını göstər. (Çəki: 1)

- ☐ həftəlik
- ☐ aylıq
- ☐ on günlük
- ☒ gündəlik
- ☐ illik

Sual: Dow Jones Industrial Average indeksində bölən sayı neçədir? (Çəki: 1)

- ☒ 30
- ☐ 40
- ☐ 15
- ☐ 20
- ☐ 25

Bölmə: 09#03

Ad	09#03
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kassa əqdləri nədir? (Çəki: 1)

- ☒ bağlanmış əqd müqabilində nağd vəsaitin ödənilməsidir
- ☐ bağlanmış əqd müqabilində kreditin ödənilməsidir
- ☐ bağlanmış əqd müqabilində nağd vəsaitin müddətli ödənilməsidir
- ☐ bağlanmış əqd müqabilində "qısa əqd" üsulu ilə pənişin aparılmasıdır
- ☐ bağlanmış əqd müqabilində kreditin verilməsidir

Sual: Aşağıdakılardan hansı növ əqd kassa əməliyyatına aiddir? (Çəki: 1)

- ☐ Fyuçers əqdləri
- ☒ Qısa əqdlər
- ☐ Forvard əqdləri
- ☐ Opsion əqdləri
- ☐ Lizing əqdləri

Sual: Saxlama marjası nədir? (Çəki: 1)

- ☐ Sığorta şirkəti tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☐ İnvestor tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☒ Kredit təşkilatı tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☐ Birja tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☐ Emitent tərəfindən təyin olunan ən minimal marja həddidir

Sual: İndeksli opsiunu alan investor hansı problemdən qurtulmuş olur? (Çəki: 1)

- ☐ vasitəçi seçimindən
 - ☐ səhmləri "listing" edilməsindən
 - ☒ opsiunun predmetinin seçimindən
 - ☐ birjada qeydiyyatdan keçmək
 - ☐ düzgün cavab yoxdur
-

Bölmə: 10#01

Ad	10#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: ABŞ-da investisiya fondlarının təşkili hansı illərə təsadüf edir? (Çəki: 1)

- ☐ 1911-ci
- ☐ 1921-ci
- ☐ 1915-ci
- ☐ 1917-ci
- ☒ 1920-ci

Sual: Dünya təcrübəsinə nəzər yetirsək investisiya fondlarının əsasən neçə növünə rast gəlinir? (Çəki: 1)

- ☐ 6
- ☒ 4
- ☐ 3
- ☐ 7
- ☐ 8

Sual: Stabil fondların əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ maksimum qazanc yüksək risk müqabilində
- ☐ minimal risk və yüksək qazanc
- ☒ minimal risk və daimi qazanc
- ☐ maksimum qazanc minimal risk müqabilində
- ☐ doğru cavab yoxdur

Sual: Təcrübədə pay investisiya fondlarının qurucusu kim olur? (Çəki: 1)

- ☐ investisiya bankları
- ☐ trust şirkətləri
- ☐ konsernlər
- ☒ kommersiya bankları
- ☐ lizinq şirkətləri

Sual: "Likvid aktiv fondlar" ilk dəfə hansı ölkədə yaradılmışdır? (Çəki: 1)

- ☐ İsveçrə
- ☒ ABŞ
- ☐ İsveç
- ☐ Rusiya
- ☐ Macarıstan

Sual: "Likvid aktiv fondların" yaradılması hansı tarixə təsadüf edir? (Çəki: 1)

- ☐ 1965
- ☒ 1960
- ☐ 1967
- ☐ 1969
- ☐ 1962

Bölmə: 10#02

Ad	10#02
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kapital bazarında fərdi investorların birlikdə fond təklif etməsi istəyi hansı qurum yaranmasına səbəb olmuşdur? (Çəki: 1)

- ☐ sığorta şirkətlərinin
- ☒ investisiya fondlarının
- ☐ pensiya fondlarının
- ☐ xeyriyyə fondlarının
- ☐ broker kontorlarının

Sual: İlk investisiya fondlarının yaradılması harda və hansı tarixdə baş vemişdir? (Çəki: 1)

- ☐ Nyu-Yorkda 1846-cı ildə
- ☐ Nyu-Yorkda 1868-ci ildə
- ☐ Londonda 1846-cı ildə
- ☐ Parisdə 1846-cı ildə
- ☒ Londonda 1868-ci ildə

Sual: Mövcud qanunvericiliyə görə ölkəmizdə hüquqi statusa malik olan investisiya fondları hansı qiymətli kağız növünü emissiya edə bilər? (Çəki: 1)

- ☐ riskli istiqraz
- ☐ warrant
- ☐ veksəl
- ☒ səhm
- ☐ doğru cavab yoxdur

Sual: Mövcud qanunvericiliyə görə ölkəmizdə hüquqi statusa malik olan investisiya fondları hansı formada fəaliyyət göstərə bilər? (Çəki: 1)

- ☐ məhdud məsuliyyətli cəmiyyət
- ☒ səhmdar cəmiyyət

- ☐ kommandit şirkət
 - ☐ xolding
 - ☐ doğru cavab yoxdur
-

Sual: Hüquqi statusa malik olmayan investisiya fondları şirkət statusuna sahibdirlər mi? (Çəki: 1)

- ☒ xeyir
 - ☐ bəli
 - ☐ yalnız Azərbaycanda şirkət statusuna sahibdirlər
 - ☐ yalnız ABŞ-da şirkət statusuna sahibdirlər
 - ☐ yalnız Avropa ölkələrində şirkət statusuna sahibdirlər
-

Sual: Pay investisiya fondu nədir? (Çəki: 1)

- ☐ Hüquqi statusa malik olan investisiya fondudur
 - ☒ Hüquqi statusa malik olmayan investisiya fondudur
 - ☐ kartel statusuna malik olan investisiya fondudur
 - ☐ şirkət statusuna malik olan investisiya fondudur
 - ☐ emmisiyaya vasitəçilik etmək statusuna malik olan investisiya fondudur
-

Sual: Çek investisiya fondu nədir? (Çəki: 1)

- ☐ bank çeklərinin reinkornasiyası əsasında yaradılan fondur
 - ☐ korporativ qiymətlilərin satışını həyata keçirən fondur
 - ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı
 - ☒ özəlləşdirmə çeklərinin alınması ilə həmin çeklərin müqabilində özəlləşdirilən müəssisələri satın alan fondur
-

Sual: Qapalı investisiya fondu nədir (Çəki: 1)

- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı
 - ☒ müəyyən kapitalın və ya fondun təsis edilməsi yaradılan hüquqi statusa malik olan və ya olmayan investisiya fondudur
 - ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır
 - ☐ özəlləşdirmə çeklərinin alınması ilə həmin çeklərin müqabilində özəlləşdirilən müəssisələri satın alan fondur
 - ☐ korporativ qiymətlilərin satışını həyata keçirən fondur
-

Sual: Açıq investisiya fondu nədir? (Çəki: 1)

- ☒ buraxdığı səhmləri və ya investisiya paylarını fondun səhmdarlarından geri satın almaq öhdəliyi olan fondur
- ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır

- ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
 - ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
-

Sual: Hansı ölkədə qapalı və hüquqi statusa malik olan investisiya fondları borc almaq yolu ilə fond təmin edə bilər? (Çəki: 1)

- ☐ İngiltərə
 - ☒ ABŞ
 - ☐ Azərbaycan
 - ☐ Çin
 - ☐ Fransa
-

Sual: Qapalı investisiya fondlarının səhm və ya investisiya paylarının alış və satış qiyməti necə müəyyən olunur? (Çəki: 1)

- ☒ bazardakı tələb və təklifə görə
 - ☐ fondun xalis aktiv dəyərində baş verən gündəlik dəyişmələrə görə
 - ☐ qiymətlərə tətbiq olunan indekslərin növünə görə
 - ☐ investisiya reytinginə görə
 - ☐ doğru cavab yoxdur
-

Sual: Açıq investisiya fondlarının əlavə vəsait əldə etməsinin mümkün yolu hansıdır? (Çəki: 1)

- ☐ adlı istiqraz və ya warrant
 - ☐ adsız istiqraz və ya opsiya
 - ☒ səhm və ya investisiya payları
 - ☐ riskli istiqraz və ya svop
 - ☐ doğru cavab yoxdur
-

Sual: İnvestisiya fondlarının əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ əmanət yığımını həyata keçirmək
 - ☐ sahibkarlara kredit ayırmaq
 - ☒ investisiya portfelini formalaşdırmaq
 - ☐ istehlakçıların hüquqlarını müdafiə etmək
 - ☐ monetar siyasəti həyata keçirmək
-

Sual: Adi səhmlərdən ibarət fondların vəsaitləri hara yönəldilir? (Çəki: 1)

- ☐ adi səhmlər və imtiyazlı səhmlər
- ☒ adi səhmlər və dəyişdirilə bilən imtiyazlı səhmlər
- ☐ adi səhmlər və dəyişdirilə bilən istiqrazlar
- ☐ adi səhmlər və uduşlu istiqrazlar
- ☐ adi səhmlər və təminatlı istiqrazlar

Sual: Likvid aktiv fondların” yaradılmasına səbəb kimi nə göstərilir? (Çəki: 1)

- ☐ iqtisadi böhran
 - ☐ dolların ucuzlaşması
 - ☐ avronun bahalaşması
 - ☐ bank faizlərinin ucuzlaşması
 - ☒ bank faizlərinin bahalaşması
-

Sual: Hüquqi statusa malik olmayan investisiya fondlarında “trustee” kimə deyilir? (Çəki: 1)

- ☒ fondun əmlakını mühafizə edən şəxsə
 - ☐ fondun iştirakçılarna
 - ☐ fondun səhmdarlarına
 - ☐ fondu idarə edən şəxsə
 - ☐ fondu təsis edən şəxsə
-

Sual: Maliyyə bazarında faiz anlayışı necə tərif olunur? (Çəki: 1)

- ☒ fond tələbini və fond təklifini eyniləşdirən qiymət
 - ☐ fond artığını və fond azlığını fərqləndirən qiymət
 - ☐ fond tələbini və fond təklifini fərqləndirən qiymət
 - ☐ fond emissiyasını və fond transferini eyniləşdirən qiymət
 - ☐ doğru cavab yoxdur
-

Bölmə: 10#03

Ad	10#03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kapital bazarında kollektiv şəkildə fond təklifinin fərdi şəkildə fond təklifindən başlıca üstünlüyü nədir? (Çəki: 1)

- ☐ xərclərə qənaət faktoru
 - ☐ koordinasiya faktoru
 - ☒ diversifikasiya faktoru
 - ☐ rahat qazanc faktoru
 - ☐ doğru cavab yoxdur
-

Sual: Hüquqi statusa malik olan investisiya fondlarının əsas gəlirini nə təşkil edir? (Çəki: 1)

- ☐ kira gəliri
- ☐ idxal əməliyyatlarından əldə olunan gəlir
- ☒ investisiya portfelinin idarə olunmasından əldə olunan gəlir

- ☐ ixrac əməliyyatlarından əldə olunan gəlir
 - ☐ svop əməliyyatlarından əldə olunan gəlir
-

Sual: Qapalı və hüquqi statusa malik olan investisiya fondlarının artım imkanın məhdud qalmasının səbəbi nədir? (Çəki: 1)

- ☐ səhmdarların sayının məhdud qalması məcburiyyəti
 - ☐ təsərrüfat potensialının zəif olması
 - ☒ təsis kapitalının sabit qalması məcburiyyəti
 - ☐ kapital bazarında qeyri peşəkarlığı
 - ☐ kredit əldə etmə məhdudiyyəti
-

Sual: Qapalı investisiya fondlarının açıq investisiya fondlarının qarşısında öz əhəmiyyətini itirməsinin səbəbi nədir? (Çəki: 1)

- ☐ zəif təsərrüfat potensialına malik olması
 - ☐ fond birjalarında qeyri peşəkar olması
 - ☐ xarici investorların maraq dairəsində olmaması
 - ☒ öz aksiyalarını geri satın ala bilməməsi
 - ☐ korporativ standartlara uyğun gəlməməsi
-

Sual: Qapalı investisiya fondlarının açıq investisiya fondlarının qarşısında öz əhəmiyyətini itirməsinin səbəbi nədir? (Çəki: 1)

- ☐ zəif təsərrüfat potensialına malik olması
 - ☐ fond birjalarında qeyri peşəkar olması
 - ☐ xarici investorların maraq dairəsində olmaması
 - ☒ öz aksiyalarını geri satın ala bilməməsi
 - ☐ korporativ standartlara uyğun gəlməməsi
-

Sual: Açıq investisiya fondlarının səhm və ya investisiya payları təkrar hansı bazarda alınıb satılır? (Çəki: 1)

- ☐ təkrar bazarda
 - ☒ təkrar bazarı yoxdur
 - ☐ ikinci kateqoriyalı kapital bazarında
 - ☐ üçüncü kateqoriyalı kapital bazarında
 - ☐ doğru cavab yoxdur
-

Sual: Qapalı investisiya fondlarının səhm və ya investisiya payları təkrar hansı bazarda alınıb satılır? (Çəki: 1)

- ☐ təkrar bazarı yoxdur
 - ☐ birinci kateqoriyalı kapital bazarında
 - ☒ ikinci kateqoriyalı kapital bazarında
 - ☐ üçüncü kateqoriyalı kapital bazarında
 - ☐ dördüncü kateqoriyalı kapital bazarında
-

Sual: Açıq investisiya fondlarının səhm və ya investisiya paylarının alış və satış qiyməti necə müəyyən olunur? (Çəki: 1)

- ☐ bazardakı tələb və təklifə görə
 - ☐ birjadakı kotirovkaya görə
 - ☒ fondun xalis aktiv dəyərində baş verən gündəlik dəyişmələrə görə
 - ☐ qiymətlərə tətbiq olunan indekslərin növünə görə
 - ☐ investisiya reytinginə görə
-

Sual: İnvestisiya fondlarının porfel formalaşdırma siyasətləri nədən asılıdır? (Çəki: 1)

- ☐ portfeli formalaşdıran qiymətli kağızların dəyərindən
 - ☐ portfeli formalaşdıran qiymətli kağızların həcmindən
 - ☐ portfeli formalaşdıran qiymətli kağızların dövryyə müddətindən
 - ☐ portfeli formalaşdıran qiymətli kağızların çeşidindən
 - ☒ portfeli formalaşdıran qiymətli kağızların riskindən
-

Bölmə: 11#01

Ad	11#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Faiz qoyuluşu və ya dərəcəsi neçə elementdən ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 1
 - ☒ 2
 - ☐ 6
 - ☐ 5
-

Sual: İnflyasiya riski hansı risk qrupuna aiddir? (Çəki: 1)

- ☐ depozitar risklər
 - ☒ sistemativ risklər
 - ☐ idarəetmə riskləri
 - ☐ maliyyə riskləri
 - ☐ qeyri-sistemativ olmayan risklər
-

Sual: Həm fiziki həm də hüquqi şəxsin qaçınması mümkün olan risklər hansılardır? (Çəki: 1)

- ☒ qeyri-sistemativ risklər
 - ☐ sistemativ risklər
 - ☐ depozitar risklər
 - ☐ maliyyə riskləri
 - ☐ idarəetmə riskləri
-

Sual: İnflyasiya səviyyəsinin müsbət dəyişməsi bazar faizinə necə təsir edir? (Çəki: 1)

- ☒ bazar faizi azalar
 - ☐ bazar faizi artar
 - ☐ bazar faizi dəyişməz
 - ☐ bazar faizi bank faizindən təsir görər
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Cari faizin hesablanması düsturunda ($f(n)$)simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ inflyasiya göstəricisini
 - ☐ kreditin müddətini
 - ☐ əsas faiz qoyuluşunu
 - ☒ zaman amilini
 - ☐ risk mükafatını
-

Sual: Faktiki faiz qoyuluşunun hesablanmasında istifadə olunan (m) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ borcun
 - ☐ qiymət dəyişməsinə qaytarılma planını
 - ☒ borcun verilmə müddətini
 - ☐ distrktiv faiz qoyuluşunu
 - ☐ doğru cavab yoxdur
-

Sual: Cari faizin hesablanması düsturunda (m) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ inflyasiya göstəricisini
 - ☐ kreditin müddətini
 - ☐ səhmin gəlirliliyini
 - ☒ əsas faiz qoyuluşunu
 - ☐ risk mükafatını
-

Sual: Cari faizin hesablanması düsturunda (r_p) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ kreditin müddətini
 - ☐ səhmin gəlirliliyini
 - ☐ risk mükafatını
 - ☒ inflyasiya göstəricisini
 - ☐ doğru cavab yoxdur
-

Sual: Cari faizin hesablanması düsturunda (i) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ inflyasiya göstəricisini
 - ☒ əsas faiz qoyuluşunu
 - ☐ səhmin gəlirliliyini
 - ☐ risk mükafatını
 - ☐ kreditin müddətini
-

Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Faiz qoyuluşu və ya dərəcəsi hansı elementlərdən ibarətdir? (Çəki: 1)

- ☐ əsas faiz qoyuluşu və komisiyon haqqı
- ☐ komisiyon haqqı və risk mükafatı
- ☒ əsas faiz qoyuluşu və risk mükafatı
- ☐ komisiyon haqqı və bank xərcləri
- ☐ doğru cavab yoxdur

Sual: Əsas faiz qoyuluşu nədir? (Çəki: 1)

- ☐ müəyyənsizliyin olmadığı və sabilliyin olduğu iqtisadi mühitdə formalaşan faiz dərəcəsi
- ☒ müəyyənsizliyin olduğu və sabilliyin olmadığı iqtisadi mühitdə formalaşan faiz dərəcəsi
- ☐ diskont faizi
- ☐ bank faizi
- ☐ müəyyənsizliyin və hökm sürdüyü dövrdə formalaşan faiz dərəcəsi

Sual: Həm fiziki həm də hüquqi şəxsin qaçınması mümkün olmayan risklər hansılardır? (Çəki: 1)

- ☒ sistemativ risklər
- ☐ qeyri-sistemativ risklər
- ☐ depozitar risklər
- ☐ maliyyə riskləri
- ☐ idarəetmə riskləri

Sual: İnflyasiya riski necə yaranır? (Çəki: 1)

- ☐ borc alınan vəsaitin satınalma qabiliyyətinin artması nəticəsində
- ☐ borc alınan vəsaitin geri qaytarma müddətindəki azalma nəticəsində
- ☐ borc alınan vəsaitin geri qaytarılmaması nəticəsində
- ☐ borc alınan vəsaitin geri qaytarma müddətindəki artma nəticəsində
- ☒ borc alınan vəsaitin satınalma qabiliyyətinin zəifləməsi nəticəsində

Sual: (ΔP) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☒ qiymət indeksindəki dəyişməni
- ☐ maaş indeksindəki dəyişməni
- ☐ milli gəlir indeksindəki dəyişməni
- ☐ real dəyər indeksindəki dəyişməni
- ☐ düzgün cavab yoxdur

Sual: Borc olaraq verilən əsas pul məbləğinə tətbiq edilən və müddət bitdikdən sonra borcu verən şəxsə ödənilən faiz hansı faizdir? (Çəki: 1)

- ☐ birləşmiş faiz
 - ☒ bəsit faiz
 - ☐ təşkilati faiz
 - ☐ universal faiz
 - ☐ heç biri
-

Sual: Borc olaraq alınan vəsaitə tətbiq edilən faiz qoyuluşu nəticəsində yaranan faiz qazancının borc verənə öncədən ödənilməsi hansı faizi nəzərdə tutur? (Çəki: 1)

- ☐ bəsit faiz
 - ☐ universal faiz
 - ☒ nağd faiz
 - ☐ birləşmiş faiz
 - ☐ təşkilati faiz
-

Sual: Verilən məbləğdən əldə olunacaq faiz qazanclarının əsas pula əlavə edilməsi hansı faiz növünü nəzərdə tutur? (Çəki: 1)

- ☐ nağd faiz
 - ☐ təşkilati faiz
 - ☐ universal faiz
 - ☒ birləşmiş faiz
 - ☐ diskont faizi
-

Sual: Faktiki faiz qoyuluşunun hesablanmasında istifadə olunan (İn) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ yanılma ehtimalını
 - ☐ real dəyəri
 - ☒ nominal faiz qoyuluşunu
 - ☐ bəsit faiz qoyuluşunu
 - ☐ birləşmiş faiz qoyuluşunu
-

Sual: Üç ay müddətinə illik 24% ilə alınan 1000 man-q borc üçün ödəniləcək faiz məbləği neçədir? (Çəki: 1)

- ☐ 800 m.
 - ☐ 650 m.
 - ☒ 600 m.
 - ☐ 550 m.
 - ☐ 450 m.
-

Bölmə: 11#03

Ad	11#03
Suallardan	3
Maksimal faiz	3

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Üç ay müddətinə illik 24% ilə verilən 1000 man-q borcun nağd faizi neçədir? (Çəki: 1)

- ☐ 27
- ☐ 24,55
- ☐ 23,72
- ☒ 26,25
- ☐ 23

Sual: Dörd ay müddətinə illik 24% ilə verilən 1000 man-q borcun nağd faizi neçədir? (Çəki: 1)

- ☐ 25,45
- ☐ 21,78
- ☐ 24
- ☒ 25,97
- ☐ 25,45

Sual: Əsas faiz qoyuluşunun dəyişməsinə səbəb olan başlıca faktor nədir? (Çəki: 1)

- ☐ real dəyər göstəricisində baş verən dəyişmə
- ☒ iqtisadi quruluşda baş verən dəyişmə
- ☐ dövlətin monetar siyasətində baş verən dəyişmə
- ☐ investorların alqı-satqı meyllərində baş verən dəyişmə
- ☐ bank sektorunda baş verən neqativ dəyişmə

Bölmə: 12#01

Ad

12#01

Suallardan

3

Maksimal faiz

3

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Qazancın variasiya göstəricisinin hesablanmasında (P_i) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ ehtimalın qazancı
- ☐ gözlənilən qazanc
- ☒ ehtimalın gerçəkləşmə faizini
- ☐ dispersiya göstəricisi
- ☐ doğru cavab yoxdur

Sual: Qazancın variasiya göstəricisinin hesablanmasında ($E(r)$) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ ehtimalın gerçəkləşmə faizini
- ☒ gözlənilən qazanc
- ☐ ehtimalın qazancı
- ☐ dispersiya göstəricisi
- ☐ doğru cavab yoxdur

Sual: Qazancın variasiya göstəricisinin hesablanmasında (r_i) simvolu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ ehtimalın gerçəkləşmə faizini
- ☒ i -ci ehtimalın qazancı
- ☐ gözlənilən qazanc
- ☐ dispersiya göstəricisi
- ☐ doğru cavab yoxdur

Bölmə: 12#02

Ad	12#02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Risk məfhumu nəyi ehtiva edir? (Çəki: 1)

- ☐ subyektiv mümkünlük ölçüsünü
- ☐ adekvat mümkünlük ölçüsünü
- ☐ alternativ mümkünlük ölçüsünü
- ☒ obyektiv mümkünlük ölçüsünü
- ☐ doğru cavab yoxdur

Sual: Müəyyənsizlik məfhumu nəyi ehtiva edir? (Çəki: 1)

- ☐ obyektiv mümkünlük ölçüsünü
- ☐ adekvat mümkünlük ölçüsünü
- ☐ subyektiv mümkünlük ölçüsünü
- ☒ subyektiv mümkünlük ölçüsünü
- ☐ doğru cavab yoxdur

Sual: Korrelasiya əmsalının (+1)-dən aşağı olması nə deməkdir? (Çəki: 1)

- ☐ qiymətli kağızlar portfelinin sistematik riski aradan qaldırılmışdır
- ☒ qiymətli kağızlar portfelinin qeyri-sistematik riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin faiz riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin inflyasiya riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin bankrot riski aradan qaldırılmışdır

Sual: Korrelasiya əmsalının (-1) olması nə deməkdir? (Çəki: 1)

- ☐ qiymətli kağızlar portfelinin qeyri-sistematik riski aradan qaldırılmışdır
 - ☐ qiymətli kağızlar portfelinin sistematik riski aradan qaldırılmışdır
 - ☐ qiymətli kağızlar portfelinin inflyasiya riski aradan qaldırılmışdır
 - ☒ qiymətli kağızlar portfelinin riski sıfırdır
 - ☐ qiymətli kağızlar portfelinin bankrot riski aradan qaldırılmışdır
-

Sual: Kvadratik uzaqlaşma sıfırırsa, qiymətli kağızlar portfelinin riski nə qədərdir? (Çəki: 1)

- ☐ -1-dən azdır
 - ☐ 1-dir
 - ☐ 1-dən çoxdur
 - ☒ sıfır
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Hansı risk kateqoriyasını sıfıra endirmək olar? (Çəki: 1)

- ☒ qeyri-sistematik riski
 - ☐ faiz riskini
 - ☐ inflyasiya riskini
 - ☐ fors-major riskini
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Hansı risk kateqoriyası qeyri-sistematik risk qrupuna aid deyildir? (Çəki: 1)

- ☐ maliyyə riski
 - ☐ fəaliyyət riski
 - ☐ idarəetmə riski
 - ☐ sahə riski
 - ☒ faiz riski
-

Sual: Hansı risk kateqoriyası qeyri-sistematik risk qrupuna aid deyildir? (Çəki: 1)

- ☐ idarəetmə riski
 - ☒ inflyasiya riski
 - ☐ sahə riski
 - ☐ fəaliyyət riski
 - ☐ maliyyə riski
-

BÖLMƏ: 12#03

Ad	12#03
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Gözlənilən qazanc 53%, kvadratik uzaqlaşma 32%. Variasiya əmsalı neçə olacaqdır? (Çəki: 1)

- ☐ 56%
- ☒ 60%
- ☐ 62%
- ☐ 61%
- ☐ 72%

Sual: Gözlənilən qazanc 19%, kvadratik uzaqlaşma 12%. Variasiya əmsalı neçə olacaqdır? (Çəki: 1)

- ☐ 78%
- ☐ 55%
- ☐ 69%
- ☒ 63%
- ☐ 66%

Sual: Gözlənilən qazanc 29%, kvadratik uzaqlaşma 42%. Variasiya əmsalı neçə olacaqdır? (Çəki: 1)

- ☐ 120%
- ☒ 144%
- ☐ 120%
- ☐ 170%
- ☐ 23%

Sual: Gözlənilən qazanc 28%, kvadratik uzaqlaşma 52%. Variasiya əmsalı neçə olacaqdır? (Çəki: 1)

- ☐ 145%
- ☐ 167%
- ☐ 132%
- ☒ 185%
- ☐ doğru cavab yoxdur

Bölmə: 13#01

Ad	13#01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: ABŞ-da maliyyə analitiklərinin hazırlıq proqramı necə adlanır? (Çəki: 1)

- ☐ FFA
- ☐ CRF
- ☒ CFA
- ☐ GFA
- ☐ FRC

Bölmə: 13#02

Ad	13#02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: ABŞ-da maliyyə analitiklərinin üzv olduqları yerli təşkilat hansıdır? (Çəki: 1)

- ☒ İnvestisiya Menecmenti və Araşdırma Assosiasiyası
- ☐ İnvestisiya Layihələrin Araşdırma Assosiasiyası
- ☐ Maliyyə Menecmenti və Araşdırma Assosiasiyası
- ☐ Layihə Menecmenti və Araşdırma Assosiasiyası
- ☐ doğru cavab yoxdur

Sual: Maliyyə analitikləri hansı iki böyük qrupa ayrılırlar? (Çəki: 1)

- ☐ fundamental və investisiya analitikləri
- ☒ fundamental və texniki analitiklər
- ☐ portfel və texniki analitiklər
- ☐ texniki və layihə analitikləri
- ☐ doğru cavab yoxdur

Sual: Texniki analizdə hansı tip informasiyanın istifadəsinə üstünlük verilir? (Çəki: 1)

- ☐ gizli
- ☒ keçmişə aid
- ☐ effektiv
- ☐ açıq
- ☐ gələcəyə aid

Sual: "Aşağıdan-yuxarıya" proqnozlaşdırma metodu hansı araşdırma sahəsinə aid edilir? (Çəki: 1)

- ☐ texniki analiz
- ☒ fundamental analiz
- ☐ institusional analiz
- ☐ investisiya analizi
- ☐ total analiz

Sual: Fundamental təhlildə son olaraq aparılan təhlil nəyi ehtiva edir? (Çəki: 1)

- ☐ maliyyə balansının təhlilini
- ☒ maliyyə hesabatların təhlilini
- ☐ səhm strategiyasının təhlilini
- ☐ depozitar sənədlərin təhlilini
- ☐ korporativ strategiyasının təhlilini

Sual: Maliyyə hesabatlarının təhlilidə koffisientlərin hesablanması üçün hansı verilənlərdən istifadə edilir? (Çəki: 1)

- ☒ bir hesabatın bir növ verilənlərindən
- ☐ iki hesabatın bir növ verilənlərindən
- ☐ iki hesabatın bir növ verilənlərindən
- ☐ müxtəlif növ hesabatın müxtəlif növ verilənlərindən
- ☐ iki növ hesabatın iki növ verilənlərindən

BÖLMƏ: 13#03

Ad	13#03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Texniki analiz fond birjasında nəyin öyrənilməsinə nəzərdə tutur? (Çəki: 1)

- ☐ portfeli formalaşdıran qiymətli kağızların dəyərinin öyrənilməsinə
- ☐ maliyyə analitiklərinin verdiyi rəylərin öyrənilməsinə
- ☐ maliyyə institutlarının kredit reytinglərinin öyrənilməsinə
- ☐ portfel investisiyalarının səmərəliliyinin öyrənilməsinə
- ☒ fond birjasında daxili informasiyaların öyrənilməsinə

Sual: Ekonometrik modellər nədir? (Çəki: 1)

- ☐ iqtisadi böhran vəziyyətinin proqnozlaşdırma vasitəsidir
- ☐ valyuta məzənnələrindəki dəyişmənin proqnozlaşdırma vasitəsidir
- ☐ bank faizlərində dəyişmənin proqnozlaşdırma vasitəsidir
- ☒ ekzogen dəyişənlərin proqnozlaşdırma vasitəsidir
- ☐ bank faizlərində dəyişmənin proqnozlaşdırma vasitəsidir

BÖLMƏ: 14#01

Ad	14#01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Amerika bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar? (Çəki: 1)

- ☐ buldoq istiqrazlar
 - ☒ yanki istiqrazlar
 - ☐ təminatlı istiqrazlar
 - ☐ samuray istiqrazlar
 - ☐ doğru cavab yoxdur
-

Sual: Yaponiya bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar? (Çəki: 1)

- ☐ nindza istiqrazlar
 - ☐ buldoq istiqrazlar
 - ☒ samuray istiqrazlar
 - ☐ yanki istiqrazlar
 - ☐ geyşa istiqrazlar
-

Sual: İngiltərənin bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar? (Çəki: 1)

- ☐ avçarka istiqrazlar
 - ☐ kolli istiqrazlar
 - ☒ buldoq istiqrazlar
 - ☐ canavar istiqrazlar
 - ☐ doberman istiqrazlar
-

Sual: Fransanın bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar? (Çəki: 1)

- ☐ yanki istiqrazlar
 - ☐ avçarka istiqrazlar
 - ☐ kolli istiqrazlar
 - ☐ madam istiqrazlar
 - ☒ doğru cavab yoxdur
-

Sual: Kredit sindikası kim tərəfindən formalaşdırır? (Çəki: 1)

- ☐ inkişaf bankı
 - ☐ sığorta təşkilatı
 - ☐ vasitəçi təşkilat
 - ☒ öndər bank
 - ☐ investisiya fondu
-

Sual: Avro-istiqrazlar hansı xüsusiyyətə malikdirlər? (Çəki: 1)

- ☐ adlı olur
 - ☐ riskli olur
 - ☐ uduşlu olur
 - ☐ ipotekalı olur
 - ☒ təqdim edənə olur
-

Sual: Avro-istiqrazlar hansı xüsusiyyətə malikdirlər? (Çəki: 1)

- ☐ ödəniş fonduna sahib olmur
- ☐ adlı olur
- ☐ ipotekalı olur
- ☒ ödəniş fonduna sahib olur
- ☐ uduşlu olur

Sual: Avro-istiqrazların yaranması neçənci illərə təsadüf edir? (Çəki: 1)

- ☒ 1960-cı
- ☐ 1955-ci
- ☐ 1970-ci
- ☐ 1980-ci
- ☐ 1940-cı

Sual: Avro-istiqrazlar hansı ənənəvi valyutaya bağlı olaraq buraxılırlar? (Çəki: 1)

- ☐ Hollandiya quldeni
- ☐ Rusiya rublu
- ☐ Kanada dolları
- ☐ Meksika pessosu
- ☒ ABŞ dolları

Sual: "Faizin Eyniləşdirilməsi Vergisi" kimin hakimiyyəti dövründə rüsum kimi tutulmağa? (Çəki: 1)

- ☒ Kennedi hakimiyyəti
- ☐ Reyqan hakimiyyəti
- ☐ Buş hakimiyyəti
- ☐ Obama hakimiyyəti
- ☐ Karter hakimiyyəti

Sual: İki pul vahidinə bağlı avro-istiqrazların buraxılışı hansı dövrə təsadüf edir? (Çəki: 1)

- ☐ 1978
- ☒ 1980
- ☐ 1989
- ☐ 1985
- ☐ doğru cavab yoxdur

BÖLMƏ: 14#02

Ad	14#02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dünyanın ən nəyənq xarici istiqraz bazarları harda yerləşir? (Çəki: 1)

- ☐ ABŞ və İsveçrə
 - ☐ Kanada və İsveç
 - ☐ Fransa və Yaponiya
 - ☒ ABŞ və İsveç
 - ☐ Fransa və İsveçrə
-

Sual: Dünyanın ən nəyənq ikinci dərəcəli xarici istiqraz bazarları harda yerləşir? (Çəki: 1)

- ☒ Yaponiya və Lyuksenburq
 - ☐ Yaponiya və Meksika
 - ☐ Fransa və Lyuksenburq
 - ☐ İspaniya və İtaliya
 - ☐ doğru cavab yoxdur
-

Sual: Xarici istiqraz nədir? (Çəki: 1)

- ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan qısa müddətli borcalma sənədidir
 - ☒ xarici bazarda satılmaq məqsədilə buraxılan uzun müddətli borcalma sənədidir
 - ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan orta müddətli borcalma sənədidir
 - ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan dövlət qısa müddətli borcalma sənədidir
 - ☐ doğru cavab yoxdur
-

Sual: Xarici istiqrazların dövriyyə müddəti nə qədərdir? (Çəki: 1)

- ☒ uzun müddətli
 - ☐ orta müddətli
 - ☐ altı ay müddətli
 - ☐ beş ay müddətli
 - ☐ üç ay müddətli
-

Sual: Konsorsiyum buraxılan xarici istiqrazları hansı xidmət hesabına öz müştərilərinə təklif edirlər? (Çəki: 1)

- ☐ uprayting
 - ☒ anderrayting
 - ☐ slourayting
 - ☐ afterrayting
 - ☐ doğru cavab yoxdur
-

Sual: Avro-istiqraz buraxılışını təmin edən bir qrup maliyyə təşkilatları necə adlanır? (Çəki: 1)

- ☐ kredit konserni
- ☐ kredit xolding
- ☒ kredit sindikası
- ☐ kredit konsorsiyum
- ☐ kredit trast

Sual: Avro-istiqraz bazarının inkişafı hansı şirkətlərin hesabına baş vermişdir? (Çəki: 1)

- ☐ alman şirkətlərin
 - ☐ fransız şirkətlərin
 - ☒ amerikan şirkətlərin
 - ☐ italyan şirkətlərin
 - ☐ ispan şirkətlərin
-

Sual: "Faizin Eyniləşdirilməsi Vergisi" neçənci ildə rüsum kimi tutulmağa başladı? (Çəki: 1)

- ☐ 1965
 - ☐ 1967
 - ☐ 1969
 - ☒ 1963
 - ☐ 1964
-

Sual: "Faizin Eyniləşdirilməsi Vergisi" neçənci ildə ləğv olundu? (Çəki: 1)

- ☐ 1972
 - ☐ 1971
 - ☒ 1974
 - ☐ 1976
 - ☐ düzgün cavab yoxdur
-

Sual: "Faizin Eyniləşdirilməsi Vergisi" kimin hakimiyyəti dövründə ləğv olundu? (Çəki: 1)

- ☐ Reyqan hakimiyyəti
 - ☒ Nikson hakimiyyəti
 - ☐ Karter hakimiyyəti
 - ☐ Buş hakimiyyəti
 - ☐ Obama hakimiyyəti
-

Sual: Hazırkı dövrdə hansı ölkənin milli valyutasına bağlı olaraq avro-istiqrazlar artıq buraxılmır? (Çəki: 1)

- ☐ İngiltərə
 - ☐ Fransa
 - ☐ Çin
 - ☒ İsveçrə
 - ☐ İsveç
-

Sual: Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avro-istiqraz bazarının alətidir? (Çəki: 1)

- ☐ riskli beynəlxalq istiqrazlar
 - ☐ uduşlu beynəlxalq istiqrazlar
 - ☐ ödəniş fonduna sahib olmayan beynəlxalq istiqrazlar
 - ☐ indeksli beynəlxalq istiqrazlar
 - ☒ dəyişən faizli beynəlxalq istiqrazlar
-

Sual: Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avro-istiqraz bazarının alətidir? (Çəki: 1)

- ☐ uduşlu beynəlxalq istiqrazlar
 - ☒ sabit faizli beynəlxalq istiqrazlar
 - ☐ riskli beynəlxalq istiqrazlar
 - ☐ ödəniş fonduna sahib olmayan beynəlxalq istiqrazlar
 - ☐ indeksli beynəlxalq istiqrazlar
-

Sual: Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avro-istiqraz bazarının alətidir? (Çəki: 1)

- ☐ riskli beynəlxalq istiqrazlar
 - ☐ indeksli beynəlxalq istiqrazlar
 - ☒ səhmlə dəyişdirilə bilən beynəlxalq istiqrazlar
 - ☐ uduşlu beynəlxalq istiqrazlar
 - ☐ ödəniş fonduna sahib olmayan beynəlxalq istiqrazlar
-

Sual: ABŞ-da xarici səhmlərin alqı-satqısında istifadə olunan sənədin adı nədir? (Çəki: 1)

- ☐ amerikan valyuta sertifikatı
 - ☐ amerikan depozit lisenziyası
 - ☐ amerikan depozitariyası
 - ☐ amerikan səhm sertifikatı
 - ☒ amerikan depozit sertifikatı
-

Bölmə: 14#03

Ad	14#03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Xarici istiqrazların buraxılışı bank və maliyyə təşkilatlarının nə formada təşkilatlanması kanalı ilə baş verir? (Çəki: 1)

- ☐ konsern
 - ☒ konsorsiyum
 - ☐ xolding
 - ☐ trast
 - ☐ doğru cavab yoxdur
-

Sual: Konsorsiyum təklif etdiyi hansı xidmət növündə satılmayan xarici istiqrazlar üçün heç bir öhdəçilik daşımaz? (Çəki: 1)

- ☒ qismən anderrayting
- ☐ tamamilə uprayting

- ☐ qismən afterraytinq
- ☐ tamamilə slouraytinq
- ☐ tamamilə anderraytinq

Sual: Konsorsiyum təklif etdiyi hansı xidmət növündə sata bilmədiyi xarici istiqrazları özülər? (Çəki: 1)

- ☐ tamamilə anderraytinq
- ☒ tamamilə anderraytinq
- ☐ qismən afterraytinq
- ☐ qismən anderraytinq
- ☐ tamamilə slouraytinq

Sual: İki pul vahidinə bağlı avro-istiqrazlar nədir? (Çəki: 1)

- ☒ borcun bir pul vahidi ilə alınması başqa bir pul vahidi ilə qaytarılması
- ☐ borcun bir pul vahidi ilə alınması başqa bir pul vahidi ilə kupon ödənişlərinin aparılması
- ☐ kupon ödənişlərinin bir pul vahidi ilə aparılması başqa bir pul vahidi ilə borcun qaytarılması
- ☐ bütün əməliyyatlar bir pul vahidi ilə aparılır, yalnız əməliyyat xərcləri başqa bir pul vahidi ilə ödənilir
- ☐ doğru cavab yoxdur

Sual: 1963-cü ildə Kennedi hakimiyyəti dövründə hansı vergi rüsumu amerikan investorların xarici istiqrazların alışından əldə etdikləri gəliri azaltdı? (Çəki: 1)

- ☒ Faizin Eyniləşdirilməsi Vergisi
- ☐ Faizin Əlavə olunması Vergisi
- ☐ Faizin Azaldılması Vergisi
- ☐ Faizin Differinsasiyası Vergisi
- ☐ Faizin Çıxılması Vergisi

Bölmə: 15#01

Ad	15#01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: ABŞ dollarının Beynəlxalq Valyuta Fondunun valyuta səbətindəki payı neçə faizdir? (Çəki: 1)

- ☐ 25%
- ☐ 40%
- ☐ 29%
- ☒ 39%

☐ 21%

Sual: Fransız frankının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir? (Çəki: 1)

- ☐ 10%
 - ☒ 11%
 - ☐ 12%
 - ☐ 9%
 - ☐ 3%
-

Sual: İngiltərə funt sterlinqinin Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir? (Çəki: 1)

- ☐ 10%
 - ☐ 12%
 - ☒ 11%
 - ☐ 9%
 - ☐ 3%
-

Sual: Yapon ienasının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir? (Çəki: 1)

- ☐ 15%
 - ☐ 13%
 - ☐ 17%
 - ☒ 18%
 - ☐ 16%
-

Sual: Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna neçənci ildə üzv olaraq təyin olunmuşdur? (Çəki: 1)

- ☐ 1994
 - ☒ 1992
 - ☐ 1998
 - ☐ 1997
 - ☐ 1990
-

Sual: Beynəlxalq Valyuta Fondunun yaradılma tarixi hansıdır? (Çəki: 1)

- ☐ 1945
 - ☐ 1943
 - ☒ 1944
 - ☐ 1946
 - ☐ doğru cavab yoxdur
-

Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının yaradılma tarixi hansıdır? (Çəki: 1)

- ☐ 1941
- ☒ 1944
- ☐ 1945

- ☐ 1940
☐ 1942

Bölmə: 15#02

Ad	15#02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq Valyuta Fondunda xüsusi borcalma hüququ necə adlanır? (Çəki: 1)

- ☐ SRF
☐ SLF
☐ SRT
☐ SDF
☒ SDR

Sual: Alman markasının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir? (Çəki: 1)

- ☒ 21%
☐ 20%
☐ 23%
☐ 24%
☐ 27%

Sual: Beynəlxalq Valyuta Fonduna üzv olan ölkələrin kvotası nəyə əsasən müəyyən olur? (Çəki: 1)

- ☐ həmin siyasi nüfuzu və beynəlxalq ticarətdəki payına əsasən
☒ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki payına əsasən
☐ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki borcalma qabiliyyətinə əsasən
☐ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki nüfuzuna əsasən
☐ həmin ölkənin kreditqaytarma qabiliyyətinə və beynəlxalq ticarətdəki payına əsasən

Sual: Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir? (Çəki: 1)

- ☒ Beynəlxalq Maliyyə Korporasiyası
☐ Beynəlxalq Maliyyə İnstitutu
☐ Beynəlxalq Təftiş Komissiyası
☐ Beynəlxalq Sığorta Korporasiyası
☐ Beynəlxalq Audit Korporasiyası

Sual: Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir? (Çəki: 1)

- ☐ Beynəlxalq Audit Korporasiyası

- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☐ Beynəlxalq Təftiş Komissiyası
- ☐ Beynəlxalq Sığorta Korporasiyası
- ☒ Beynəlxalq İnkişaf Assosiasiyası

Sual: Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir? (Çəki: 1)

- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☐ Beynəlxalq Təftiş Komissiyası
- ☒ Beynəlxalq İnvestisiyaların Qarantıyası üzrə Agentlik
- ☐ Beynəlxalq Sığorta Korporasiyası

Sual: Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir? (Çəki: 1)

- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☒ Beynəlxalq İnvestisiyalar üzrə Mübaisəli Məsələlərin Həlli Mərkəzi
- ☐ Beynəlxalq Mübaisəli Məsələlərin Təftiş Mərkəzi
- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☐ Beynəlxalq Sığorta Korporasiyası

Sual: Dünya Bankının ayırdığı kreditlər nə xarakterli kreditlər hesab olunmur? (Çəki: 1)

- ☐ dəstək xarakterli
- ☐ investisiya xarakterli
- ☒ innovasiya xarakterli
- ☐ ümumi xarakterli
- ☐ doğru cavab yoxdur

Bölmə: 15#03

Ad	15#03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq Valyuta Fondunda SDR nədir? (Çəki: 1)

- ☐ xüsusi icazəni əks etdirən kvota
- ☐ xüsusi kredit vermək hüququnu əks etdirən kvota
- ☐ xüsusi əməliyyat hüququnu əks etdirən kvota
- ☐ xüsusi səsvermə hüququnu əks etdirən kvota
- ☒ xüsusi borcalma hüququnu əks etdirən kvota

Sual: Beynəlxalq Valyuta Fondunda xüsusi borcalma hüququnun bazar qiyməti hansı beş əsas valyutanın valyuta səbəti əsasında müəyyənləşir (Çəki: 1)

- ☐ Kanada dolları, Fransız frankı, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası
 - ☒ ABŞ dolları, Fransız frankı, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası
 - ☐ ABŞ dolları, Türk lirası, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası
 - ☐ ABŞ dolları, Fransız frankı, Türk lirası, Yapon ienası, Alman markası
 - ☐ ABŞ dolları, Fransız frankı, İngiltərə funt sterlinqi, Kanada dolları, Alman markası
-

Sual: Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxil deyildir? (Çəki: 1)

- ☐ Beynəlxalq İnvestisiyalar üzrə Mübaisəli Məsələlərin Həlli Mərkəzi
 - ☐ Beynəlxalq Maliyyə Korporasiyası
 - ☐ Beynəlxalq İnkişaf Assosiasiyası
 - ☐ Beynəlxalq İnvestisiyaların Qarantıyası üzrə Agentlik
 - ☒ doğru cavab yoxdur
-

Sual: Dünya Bankına təqdim olunan layihənin neçə faizi bu bank tərəfindən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ 30-50%
 - ☐ 25-45%
 - ☒ 40-60%
 - ☐ 45-65%
 - ☐ 50-70%
-

Sual: Texniki analiz fond birjasında nəyin öyrənilməsini nəzərdə tutur? (Çəki: 1)

- ☐ portfeli formalaşdıran qiymətli kağızların dəyərinin öyrənilməsini
 - ☐ maliyyə analitiklərinin verdiyləri rəylərin öyrənilməsini
 - ☐ maliyyə institutlarının kredit reytinglərinin öyrənilməsini
 - ☐ portfel investisiyasalarının səmərəliliyinin öyrənilməsini
 - ☒ fond birjasında daxili inforasiyaların öyrənilməsini
-

Sual: Beynəlxalq Valyuta Fondunda "Stand-by" tədbiri nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ üzv olan ölkənin fəaliyyət kriteriyalarının müəyyən edilməsi
 - ☐ vəsaitin qaytarılması baxımından ödəniləcək kreditin qruplara ayrılması
 - ☐ üzv olan ölkənin istifadə edəcəyi vəsait məbləğinin öz milli valyutası ilə qarşılığını ifadə edən "öhdəçilik sənədi"
 - ☐ üzv olan ölkənin iqtisadi vəziyyətinin araşdırılması tədbiri
 - ☒ üzv olan ölkənin tədiyyə balansı kəsirinə yönəldilmiş tədbir
-

